



XİN-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat

Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb. "Unikal" xəbər verir ki, bəyanatda bildirilib: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların..."

Səh. 3



"Bu, elə də asan məsələ deyil"

Səməd Seyidov: "Beynəlxalq təşkilatların içərisində Azərbaycanın əleyhinə işləri müşahidə edirik"

"Yeni ildən başlayaraq beynəlxalq təşkilatların içərisində Azərbaycanın əleyhinə, eləcə də haqq səsinin hansısa formada susdurulmasına və bu istiqamətdə başqa işlərin təşkili-ni müşahidə edirik. Biz bunu müxtəlif beynəlxalq təşkilatlardan görürük. Biz buna hazır idik, gözləyirdik". "Unikal" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlararası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitə sədri Səməd Seyidov deyib. "Hər bir halda bu asan məsələ deyil."

Səh. 2

UNIKAL

№03 (2137) 20 yanvar 2023-cü il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

unikal-1@mail.ru



Səh. 9

Yeni münaqişə ocağı yaradılır: Böyük güclər yenidən üz-üzə

"Bu il inflyasiyanın templərini aşağı salmaq mümkündür"



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Əli Məsimli "Unikal"a müsahibə verib. O, ərzaq qiymətlərinin artmasından, həmin artımların nə vaxtadək davam edəcəyindən, pensiya yaşının azaldılmasından və digər məsələlərdən danışib.

Səh. 4

Azərbaycan İslam Partiyasının sədri azadlığa çıxdı



Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 12 illik həyatından sonra azadlığa çıxıb. "Unikal" xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov sosial şəbəkədə məlumat yayıb. Xatırladaq ki, məhkəmə M. Səmədov barəsində 2011-ci ildə 12 il müddətinə həbs cəzası kəsmişdi.

Səh. 9

"Göyerti satan adama 1500 manat cərimə yazmaq olar?" - Deputat



"Nivanın arxasında göyerti satan adama necə 1500 manat cərimə yazmaq olar? Hansı ki, iri biznesi olan sahibkar heç vergi ödəmir, ona cərimə yazılmır. Bununla inkişaf olmaz". "Unikal" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Səh. 7

Azər müzakirə olunan şousu haqda: "TikTok-u mədəniləşdirəcəyəm"



Aparıcı Azər İsmayılovun (Azər Zahid) TikTok-da etdiyi "Təkərdə" şousu bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, bir çoxları statuslar yazaraq, şounun reytingindən, orada qazanın pullardan və izləmə sayının çoxluğundan bəhs edib.

Texnobloqer, Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas şou ilə bağlı paylaşım edərək, onun 2 günə 10 min dollar qazandığını vurğulayıb: "Azərbaycan sosial media məkanında 1 ilk yaşandı. Azər Zahidin təsis etdiyi "Təkərdə" realiti-şousunun canlı yayımına TikTok platforması üzərində real zamanda 50.000 izləyici toplandı. 13 milyon bəyənmə və yüksək hədiyyəli yarışda qazancın 10.000 dollardan çox olduğunu təxmin edirəm. Azər düz edirmi? Əlbəttə, düz edir. "Maşın" şou ola bilər, amma beləsi yox? Yəni əgər efirlərimizdə belə şey varsa, niyə də TikTok-da olmasın. Bu adamlar cəmiyyətin istədiklərini verir".

Məsələ ilə bağlı Azər Zahid Axşam.az-a açıqlama verib. O,

səs-küylü şoudan gələn qazancdan, istifadə etdiyi texniki vasitələrdən danışır: "Televiziya şou necədirsə, bizdə də elədir: işçi heyətimiz var, sponsorlarla müqavilə imzalanır, kənardan gələn heyət olur. Sosial şəbəkədə çox söz yazırlar. Yayım texnologiyam, televiziya adakı kimidir. Avtraliyadan, digər xarici ölkələrdən texnika gətirmişəm. TikTok-u hər zaman söyüş yeri kimi tanıyırlar. Mən isə buranı mədəniləşdirmək istəyirəm. Sistemi elə qurmuşam ki, televiziya kimi olacaq. Filan saatda bu proqram, o biri saatda başqa veriliş başlayacaq. İştirakçılar öz yayımlarında başqa cürdür, mən isə etikamı qoruyuram.

Sosial şəbəkədə eyni anda canlı yayımı 50 min izləyici izləməyib. Bu rəqəmlər hər gün artır. Gün ərzində hesablasaq, bizim ümumilikdə, 1 milyon izləyicimiz olur. Hansı telekanalı 1 gündə bu qədər insan izləyir? Növbəti buraxılışımızda xaricdən iştirakçılar olacaq. Türkdilli dövlətlərdən iştirakçıları birləşdirib, yarış keçirəcəyəm. Çoxları özləri gəlmək üçün mənə müraciət ediblər. İndi televiziya-

alar saytlara uduzub. İndi isə sosial şəbəkə hər şeydən birinci gəlir".

Azər "Deyirlər, 2 gündə atılan hədiyyələrdən 10 min dollar qazanmışınız" sualına belə cavab verib: "Azərbaycanda orada qazanın pulu çıxartmaq mümkün deyil. İştirakçılara gələn 1, 2 milyonluq hədiyyələr sıralamadan geri qalması deyildir. Bu işin mətbəxinə çoxları bilmir. İnsanlar götürüb 10 min dollar günə qazanmağı yazmaqdan, izlənmə rekordumu, televiziya formatını sosial şəbəkəyə gətirməyimi yazsınlar. Bunlar virtual məbləğdir. Tək bir ünvanla gəlmir bu məbləğ. Onu gəlir kimi də göstərmək olmur. Azərbaycan bank sistemində bu pulu çıxartmaq sistemi yoxdur. Nəğdləşdirmək olmur. İndi deyirlər Azərbaycanda da TikTok-la müqavilə bağlanacaq. Onda biz də Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdə olduğu kimi onu pul formasında çıxarda biləcəyik. Əvvəl bunu Türkiyə, Rusiya vasitəsiylə pul çevirib çıxartmaq olurdu. Amma ötən ildən bu da mümkün deyil".

Rahidə: "İki il depressiya yaşadım" - Rahidə Baxışova

"İki il depressiya yaşadım. Səbəbini isə yaxınlarım bilir. Uzun zaman o depressiyadan çıxı bilmədim. İki il insan depressiya yaşaya bilərmi? Həyatımda heç zaman belə bir şey olmayıb".

"Unikal" bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova qonaq olduğu "Xəbər-əter" verilişində deyib.

Sənətçi bildirib ki, oxuduğu kitab onu dərin depressiyadan çıxarıb: "Bir dəfə nevropatoloq yanına getdim. Onunla danışanda özümə asılı olmadan başladım ağlamağa. Mənə dedi ki, sən "Sirr" adlı kitabı oxumusan? Cavab verdim ki, "Yox". Yanıma gələn pasientlərə bu kitabı məsləhət görürəm. Onun yanından çıxıb, həmin kitabı aldım, iki gün ərzində oxuyub bitirdim. Kitabı oxuyandan sonra həyata başqa cür baxmağa başladım. İndi depressiyaya düşmürəm. Amma əvvəllər bu hal mənə uzun çəkirdi. Ondan sonra psixologiya elminə daha da maraq göstərməyə başladım".



Coşqun Rəhimovun qadın geyimində səhnəyə çıxmasından danışdı

Aktor Fərda Xudaverdiyev "Qadın paltarında atılıb düşməyə ehtiyac yoxdur" sözlərinə aydınlıq gətirib.



"Unikal" xəbər verir ki, sənətçi "Səhərin səsi" verilişində Əməkdar artist Rafael İsgəndərov və Coşqun Rəhimova söz atmadığını deyib:

"Söhbət mənəndən gedirsə, qadın paltarı geyinmirəm. Geyinməyə isə pis baxmıram. Başlığı oxuyub, şərh yazıblar. Mənim seçimim belədir. Rafael və Coşqun bizdən əvvəl sənətə gələn insanlardır. Verdilər, Fərda deyir ki, qadın paltar geyinmək olmaz. Altına qoydular Rafael və Coşqunun şəklini. Sosial şəbəkədəkilər də söyüşdən yazırlar. Bir oturub videoya baxın, görün nə demişəm. Bu yaşa gəlmişəm, eyni səhnəni bölüşürük. Fərda Rafael, Coşqunla gündəmə gəlməyə ehtiyac duydu? İlk növbədə aramızda yaş fərqi var. Onların qadın paltarı geyinməyi, günlərlə konsert verməyi danılmazdır. Qadın incəlikləri var. Coşqun bu rolu elə oynayır ki, qadın baxanda deyir, jestə bax".

"Sözle ifadə edə bilməyəcək qədər ağır günlər yaşayıram"

"Sözle belə ifadə edə bilməyəcəyəm qədər hədsiz, çox ağır, ağırlı, çixılmaz günlər yaşayıram ciddi".

Bu sözləri prodüser Təranə Səmədova sosial şəbəkədə yazıb. Yeni doğulan qızı Adelle görüntüsünü yayımlayan prodüser çətin günlər yaşadığını bildirib: "Bunu mənə kiminsə yazığı gəlsin deyə yox, öz daxili hayqırtımı çıxarıb, ürəyim yatıb ölməyim deyə, yazdım. Qoy, bu da

burada qalsın: 18.01.23 05:45.

Bir də bu günlərimdə üz tutduğum heç bir kəsi, cavabında aldığı və həttə almadığım heç bir şeyi (əsas müsbət, sonra da mənfi) unutmuyacağam. Mən unutsam da, Allah unutmayacaq".

Qeyd edək ki, T.Səmədova ailə qurduğunu açıqlayıb. Onun həyat yoldaşı hazırda həbsxanadadır.



"Bələdiyyələrdə islahatlar aparılacaq" - Siyavuş Novruzov

"Azərbaycanda belə bir başlanğıc götürülüb ki, ölkədə aparılan islahatlar davamlı şəkildə əhatəsini göstərəcək. Həmçinin, regional strukturlarda, o cümlədən bələdiyyələrdə islahatların aparılması planda var".



"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

"Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi son müsahibəsində bu il üçün regional strukturlarda ciddi islahatların gözlənildiyini bir daha xatırladı. Güman edirəm ki, 2023-cü ildə bizim qarşımızda çox böyük vəzifələr durur. Bununla bağlı dinləmələr keçirəcəyik".

Anar Kəlbəyev

Regional məsələlər komitəsinin iclası keçirilir

Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilir.



"Unikal" xəbər verir ki, iclasın gündəliyinə altı məsələ daxil edilib.

1. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə Hesabat.

2. Milli Məclisin Regional məsələlər komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi.

3. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə, 2000-ci il 14 aprel tarixli 859-IQ sayılı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamə"də, 2005-ci il 3 may tarixli 903-IIQ sayılı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"ndə və 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. "Dini ekstremizmə qarşı mübarizə haqqında", "Lisensiyalar və icazələr haqqında", "Hərbi vəziyyət haqqında", "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında", "Ətraf mühitə təsir qiyətləndirilməsi haqqında", "Məşğulluq haqqında", "Hesablama Palatası haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında", "Psixoloji yardım haqqında", "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" və "Turizm haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

5. "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "İctimai iştirakçılıq haqqında", "Yaşlılıqların mühafizəsi haqqında", "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında", "Torpaq bazarı haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Milli arxiv fondu haqqında", "Bələdiyyələrin statusu haqqında", "Əməliyyat axtarış fəaliyyəti haqqında", "Su təchizatı və tullantı suları haqqında" və "Taxil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

Sadiq oxucularımız xatırlayacaqlar: qəzetimizin son sayında "Bəzi məmur şirkətlərinin növbəti özbaşınalığı" adlı yazı dərc olunmuşdu. Yazıda qeyd edilirdi ki, daxili yanma mühərrikinin iş həcmi kiçik olan minik avtomobilləri sahiblərinin icbari sığorta şəhadətnaməsi əldə edə bilməməsi artıq ciddi problemə çevrilib. Demək olar ki, bütün sığorta şirkətləri və sığorta agentləri belə avtomobillərin sahiblərinə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər. Şəhadətnaməni elektron qaydada da əldə etmək mümkün deyil. Sığortaçıların belə absurd yanaşması isə çox ağır fəsadların ortaya çıxmasına gətirib çıxarır.

Onu da vurğulamışdıq ki, son vaxtlar sığorta şirkətləri ilə bağlı şikayətlərin, narazılıqların sayı günbəgün artmaqdadır. Həmin narazılıqların motivi müxtəlif olsa da, bir həqiqət eyni olaraq qalır: bir çox sığorta şirkətləri müəyyən məmurlar tərəfindən himayə edildiyi üçün ölkə qanunlarına dırnaqarası yanaş-

mətlərinə əlçatanlığın təmin olunması və bu sektorda elektronlaşmanın təkmilləşdirilməsi ilə bağlı növbəti addımlar atıldığı açıqlandı. Belə ki, Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və icbari

başlıca çağırışlarındandır. Bu reallığa əsaslanaraq atılmış müvafiq addım da sığorta proseslərinin elektronlaşmasının təkmilləşdirilməsi ilə müştəri məmnuniyyətinin təmin olunmasına və sığorta xidmətlərinin inkişafına hesablanıb.

Vurğulamaq lazımdır ki, Mərkəzi Bankın hazırkı rəhbərliyinin ağır fəsadlara gətirən problemə əl atması və konkret addımlarla bu problemi yoluna qoymağa başlaması təqdirəlayiqdir. Əlbəttə, arzulanandır ki, Elman Rüstəmovun baş bankir postu tutduğu uzun müddət ərzində belə bir problemin meydana çıxmasına imkan verilməsin, ən pis halda yaranan problem zamanında həllini tapsın. Lakin təəssüf ki, ölkənin bank və sığorta

Elman Rüstəmovun illərlə həll edə bilmədiyi problemin sonu

Mərkəzi Bank ondan gözlənilən addımları atdı - ağır fəsadlara yol açan məsələ yoluna qoyulmağa başlanılır



maqdan çəkinmirlər. Hesab edirlər ki, nüfuzlu himayədarları sayəsində onlara "gözünün üstə qaşın var" deyən olmayacaq. "...Belə görünür ki, müyyən məmurlara bağlılıqları səbəbindən bir çox sığorta şirkətləri hələ də özlərini toxunulmaz sayır, qanunsuz addımlardan çəkinmirlər. Lap Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovun zamanında olduğu kimi!" deyə yazıda qeyd edilirdi.

Aydın şəkildə görünür ki, sığorta şirkətlərinin zərərli vərdişlərindən əl çəkdirmək üçün ölkənin baş bankının yeni rəhbərliyi təsirli addımlar atması, bu şirkətlərin öz fəaliyyətini yeni dövrün tələblərinə, yeni çağırışlara uyğun qurması üçün güzəştisiz davranması vacib şərtidir.

Maraqlıdır ki, bu yazının üzərindən bir neçə gün keçdikdən sonra Azərbaycanda sığorta xid-

Sığorta Bürosu tərəfindən ölkədə sığorta sektorunun inkişafı yönündə həyata keçirilən təkmilləşdirmə tədbirlərinin növbəti mərhələsi olaraq sığorta xidmətlərinə əlçatanlığın elektron şəkildə təmin olunması ilə bağlı əsaslı tədbirlər görüldü.

Məsələ burasındadır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının sığorta sektorundakı proseslərin tənzimlənməsi istiqamətində atdığı addımların nəticəsi olaraq, ölkəmizdə mövcud olan hər bir avtonəqliyyat vasitəsi sahibi 21 yanvar tarixindən etibarən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə elektron qaydada və heç bir çətinlik ilə üzvləşmədən sığortalana biləcək.

Məlumatda o da bildirilib ki, hər bir sahədə olduğu kimi sığorta sektorunda da xidmətlərin elektronlaşması müasir dövrün

sistemində bir sıra müşkül məsələlər məhz post-Rüstəmov dövrünə ötürüldü, yeni Elman müəlliməndən AMB-nin yeni rəhbərliyinə arzu edilməz miras olaraq qaldı. İndi isə həmin məsələlərin həllini istiqamətində addımlar atılması ancaq və ancaq alqışlanandır.

Eyni zamanda, bu həm də onu göstərir ki, səlahiyyət sahibləri ən köklü problemi belə daha da dərinləşməyə, genişlənməyə, ağırlaşmağa imkan vermədən həll edə bilirlər, yetər ki, onların buna istəyi, marağı olsun...

Sonda ümid edək ki, Elman Rüstəmovun Mərkəzi Banka rəhbərlik etdiyi illərdən bəri bank və sığorta sistemində yığılıb qalan digər problemlər, çatışmazlıqlar da qarşıdakı yaxın müddətdə öz həllini tapacaq, hər iki sektor Azərbaycanda tam sağlamlaşdırılacaq.

Sənən Mirzə

44 günlük Vətən Müharibəsinin yekunu olaraq imzalanan bəyanatdan iki ildən çox vaxt keçsə də, qarşı tərəf, eləcə də onun havadarları Azərbaycanla Ermənistan arasındakı qeyri-müəyyənliyin davam etməsində maraqlıdırlar. Xankəndi-Laçın yolunda başlanan eko-aksiyanın da xeyli müddət davam etməsinə baxmayaraq, həm Ermənistan, həm tərəflər arasında vasitəçilik missiyasını üzərinə götürən Rusiya, eyni zamanda bir sıra Avropa dövlətləri beynəlxalq hüquqa qarşı gedirlər. Ermənistan rəhbərliyi də bu münasibətlərdən yararlanaraq, təxribatları davam etdirir və imzalanan bəyanatın şərtlərinə əməl etmir.

ci illərdə olduğu kimi, bu gün də Qərb dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana münasibətdə ikili standartların şahidi oluruq. Bu aksiya Azərbaycan torpaqlarında həyata keçirilir. İkili standartlara baxmayaraq, Azərbaycan xalqı öz haqqını tələb edəcək və istəyinə nail olacaq. Azərbaycanın öz ərazilərinin təhlükəsizliyinin qarantı kimi Laçın-Xankəndi yolunda suveren hüquqlarımıza uyğun olaraq tam nəzarəti təmin etməsi dövlətimizin haqqıdır", - deyər Xələf Xələfov qeyd edib.

Onu da qeyd edək ki, mövcud durumla bağlı vasitəçi dövlət olan Rusiyanın fəaliyyəti də münaqişənin tamamilə bitməsinə deyil, mövcud durumun uzanmasına xidmət edir. Belə

bağın dağlıq hissəsindəki separatçıların yaşadığı ərazidə öz suverenliyini bərpa edəcək", - deyər o qeyd edib.

Qabil Hüseynli həmçinin regionda Rusiya faktorundan da danışır: "Rusiya hər şeydə öz milli maraqlarını qoruyur. Ona görə də, bölgədə sülhün təmin olunması məsələsində fərqli mövqelər sərgiləyir. Məsələn, problemin həll edilməsi ilə bağlı Rusiyanın mövqeyi bundan ibarətdir ki, Qarabağın statusu məsələsinə sülh müqaviləsi bağlandıqdan sonra baxılmalıdır. Halbuki biz status məsələsini cəhənnəmə göndərmişik. Bu çox əcaib bir fikirdir və ermənilərin ayağının altına daş qoymaqdır.

Arayik Arutyunyan da, Ruben Vardanyan da Rusiyanın göstərişlərini

Yeni münaqişə ocağı yaradılır: Böyük güclər yenidən üz-üza



Lakin Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistan tərəfi rəsmi Bakının onlara verdiyi bu son şansdan yararlanmaq istəməyəcəksə, destruktiv mövqeyindən əl çəkməyəcəyini, belə bir münasibətlər formasına, ritorikasına sadiq qalacağını nümayiş etdirəcəksə, Azərbaycanın artıq başqa seçimi qalmayacaq.

"Təəssüf ki, Ermənistan hələ də hərbi-siyasi təxribatlarını davam etdirərək bölgədə sabitliyin təmin olunmasına maneə törədir. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan regionumuzda davamlı sülh, təhlükəsizlik və inkişafın təmin olunması istiqamətində səylərini davam etdirmək əzmindədir. Azərbaycanın sülh gündəliyinin qələbəsinə inanırıq". Bu sözləri yanvarın 19-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) keçirilən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbirində çıxışı zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavini bildirib ki, bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirlər" mis-molibden mədənlərinin qanunsuz istismarına etiraz olaraq azərbaycanlı ekofəalları Şuşa şəhərindəki aksiyası 39 gündür davam edir. "Təəssüf hissi ilə qeyd etmək istərdim ki, 1990-

ki, iki gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib ki, bir neçə gün əvvəl Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və separatçıların nümayəndələri arasında görüş keçirilib. Görüş Laçın yolundakı vəziyyətlə bağlı olub. Lavrov yaxın vaxtlarda məsələnin öz həllini tapacağını düşündüyünü bildirib.

Politoloq Qabil Hüseynli "Unikal"a açıqlamasında deyib ki, hazırda regionda Ermənistan amili getdikcə azalır. Bununla yanaşı, Rusiya amili getdikcə çoxalır. O bildirib ki, Ruben Vardanyanın bölgəyə gətirilməsini və onun qondarma rejimin "dövlət naziri" təyin edilməsi Rusiyanın layihəsidir: "Hətta Ermənistanın Baş naziri də bu adamı tənqid edərək bildirir ki, o, oradan getməlidir. Vardanyan isə həyasızlığına salaraq münasibətləri gərginləşdirməyə davam edir. Mənə maraqlıdır ki, dünya ölkələri, ATƏT və Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü məsələsinə qarşı niyə belə şübhəli yanaşır? Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma bunun praktikada reallaşması üçün səy göstərmirlər. Azərbaycan öz problemlərini həll edəndə isə tənqidi fikirlər səsləndirirlər. Mənim fikrimcə, Azərbaycan bu məsələdə axıra qədər prinsipiallıqla getməlidir. Güman edirəm ki, belə də olacaq və Azərbaycan Qara-

başda Azərbaycanın suverenliyinin bərpa edilməsinə ciddi maneə törədir. Azərbaycan hələ ki, səbri və təmkinlidir. Yəqin ki, çox da uzun olmayan zamanda ilk öncə Qarabağdakı qanunsuz erməni silahlı dəstələri, daha sonra separatçılar həmin ərazilərdən çıxarılacaq. Onlarla artıq danışıqlar gedir və qeyri-rəsmi görüşlər keçirilir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Biz sakinlərimiz hesab etdiyimiz Qarabağ erməniləri ilə əlaqələri inkişaf etdirməyə çalışmalıyıq. Bu istiqamətdə ilkin nəticələrin olduğu deyilir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı başqa cür danışıq və onun suverenliyinin bərpasına maneə olmaq alınmayacaq".

Politoloq Elxan Şahinoğlu bizimlə söhbətində deyib ki, Lavrovun nə düşündüyü bizi maraqlandırmamalıdır. Onun fikrincə, Lavrov "mövcud vəziyyətlə bağlı Azərbaycan nə düşünür" sualına cavab üzərində düşüncəlidir: "Azərbaycanın nə düşündüyünü və nə istədiyini isə erməni separatçıların lideri Arayik Arutyunyan tərəfdarlarına izah edib: 1. Ruben Vardanyan Qarabağı tərk etməlidir; 2. Separatçılar mədənlərindəki işi dayandırmalıdır; 3. Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsi olmalıdır; 4. Separatçılara məxsus ağır hərbi texnika bölgədən çıxarılmalıdır. Arayik Arutyunyan və onun separatçı ətrafı rəsmi Bakının bu tələblərini yerinə yetirməyəcək. Erməni mənbələrinə görə, Arutyunyanın rəsmi Bakının tələblərinə reaksiyası belə olub: "Rəsmi Bakının tələblərini yerinə yetirəcək belə, dəhlizin açılacağına və ya açıldıqdan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandıraraq. Ümumiyyətlə, çətin günlər qarşıdadır". Bəli, separatçılar üçün bundan da çətin günlər qarşıdadır. Rəsmi Bakının iddia etdiyi kimi Rusiya hərbi kontingenti vasitəsilə separatçılara göndərdiyi tələblər prosesin başlanğıcıdır. Bundan sonra başqa tələblər irəli sürüləcək".

Murad İbrahimli



Azərbaycan İslam Partiyasının sədri azadlığa çıxdı

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 12 illik həyatından sonra azadlığa çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüşət Səfərov sosial şəbəkədə məlumat yayıb.

Xatırladaq ki, məhkəmə M. Səmədov barəsində 2011-ci ildə 12 il müddətinə həbs cəzası kəsmişdi.

Həmçinin partiya sədrinin müavini Vaqif Abdullayev 11 il, partiyanın Astara təşkilatının sədri Rıfulla Axundzadə 11 il 6 ay, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrazayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, Məsallı ruhanisi Fəramiz Abbasov 11 il, Lənkəran ruhanisi Zülfüqar Mikayilzadə 5 il sınaq müddəti olmaqla 11 il şərti həbs cəzasına məhkum edilmişdi.

Qeyd edək ki, ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbi olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunmuşdu.

General Piriyeu Özbəkistanda

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyeu rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub.

Bu barədə "Unikal"a nazirlikdən məlumat verilib. Səfərin proqramına uyğun olaraq əvvəlcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Heydər Əliyev Meydanı ziyarət edilib, xalqımızın Ümummilli Liderinin memorial kompleksinin önünə əklil və gül dəstələri qoyulub. Sonra nümayəndə heyəti Özbəkistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına gələrək hərbi təhsil müəssisəsinin infrastrukturunu və tədris prosesini tanış olublar. Nümayəndə heyətinə akademiyanın yaranma tarixi və əsas fəaliyyət istiqaməti barədə brifinq təqdim edilib.

General-leytenant H.Piriyeu akademiyanın xatirə kitabına ürk sözlərini yazıb.

Hərbi akademiyanın rəhbər heyəti ilə keçirilən görüşdə ölkəmiz arasında hərbi təhsil, hərbi kadrların və ali hərbi təhsil müəssisələrində professor heyətinin hazırlanması sahəsində təcrübə mübadiləsi aparılıb.

General-leytenant H.Piriyeu "44 günlük Vətən müharibəsinin gələcəkdə çoxsaylı araşdırmaları" mövzusunda çıxışı akademiyanın professor-müəllim heyəti, təkmilləşdirmə kursunda təhsil alan birləşmə komandirlərinin müavinləri və dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Mərkəzi Hərbi Dairəsinin Qoşunlarının komandanı general-mayor Oybəy Şeyidov ilə də görüşüb. Görüşdə maraqlı doğuran bir sıra məsələlər müzakirə olunub.

Prezident Baş nazirlə Laçın yolundakı vəziyyətdən danışdı



Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Monteneqronun Baş naziri Džitan Abazoviç ilə görüşü olub.

"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq münasibətlərinin olduğu qeyd edilib. Ölkələrimiz arasında turizm, investisiyalar və enerji sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Cənubi Qafqaz regionundakı vəziyyət barədə məlumat verib, Ermənistanın müxtəlif yalan məlumatlar əsasında bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı təbliğat apardığını qeyd edib. Prezident İlham Əliyev həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolundakı vəziyyət barədə də Monteneqro Baş nazirinə məlumat verib.

Džitan Abazoviç qeyd edib ki, Monteneqro hər zaman Azərbaycanı dost ölkə hesab edir. Baş nazir Monteneqronun Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

İlham Əliyev Davosda "Adani Group" şirkətinin təsisçisi və sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Adani Group" şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşüb.

Görüşdə Azərbaycanın Şərqi-Qərbi və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarı və əsas nəqliyyat-logistika qovşaqlarından biri olduğu vurğulandı, bu xüsusda əməkdaşlığın perspektivləri müzakirə edildi.

Həmçinin Şərqi-Qərbi nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhliz xüsusi əhəmiyyəti qeyd edildi.

Qautam Adani şirkətin Hindis-



tanda və dünyanın müxtəlif bölgələrində limanların idarə edilməsi, nəqliyyat və daşıma sahələrində geniş təcrübəyə malik olduğunu, dünyanın bir sıra ölkələrində bu sahələrdə birbaşa investisiyalarla çıxış etdiyini bildirdi.

Söhbət zamanı Azərbaycanın

birbaşa xarici investisiyalar üçün cəlbedici olması, ölkəmizin iqtisadiyyatının inkişafı və bu xüsusda "Adani Group" ilə neft-kimyə, dağ-mədən, metallurjiya sənayesi və qarşılıqlı maraqlı digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Görüşdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi və gələcək əməkdaşlıq üzrə daha təfərrüatlı müzakirələrin aparılmasına dair razılıq gəldi.

Rəsmi Bakıdan Avropa Şurası NK sədrinə cavab

"19 yanvar tarixində İslan-diyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Tordis Kolbrun Reykfyörd Gilfaddottirin (Thordis Kolbrun Reykfyörd Gilfaddottir) Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı yerdəki reallıqları əks etdirməyən bəyanatı təəssüf doğurur".

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd olunub ki, Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarının, onların qeyri-qanuni şəkildə Ermənistanla daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc etirazlara bu cür münasibət anlaşılan deyil. Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və hərbi fəaliyyətə qarşı etirazlar Azərbaycan vətəndaşlarının hüququdur və buna hörmətlə yanaşılmalıdır. Bu kimi bəyanatlar bölgədə sülh və əmin-amanlığa töhfə verməklə yanaşı gərçinliyin artmasına gətirib çıxarır.

Xarici İşlər Nazirliyinin əvvəlki bəyanatlarında da qeyd edil-

diyi kimi, guya Laçın yolunun "bağlanması", bölgədə "humanitar fəlakət" yarandığı barədə iddialar əsassızdır. Ötən müddət ərzində Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoylarının, erməni təcili tibbi maşınları daxil olmaqla 800-ə yaxın nəqliyyat vasitəsinin heç bir maneə olmadan yoldan keçməsi bir daha sübut edir ki, yol bağlı deyil. Bununla yanaşı, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə mövcud deyildir. Həmçinin dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycan hökuməti erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır. Özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin erməni sakinlərin yoldan istifadəsinə mane olmaqla süni şəkildə humanitar böhran yaratmaq cəhdləri barədə də danılmaz faktlar mövcuddur.

Avropa Şurası Nazirlər Komitəsinin sədri tərəfindən öz evlərindən köçkün düşmüş yüz minlərlə azərbaycanlının acınacaqlı humanitar vəziyyətinə,



beynəlxalq humanitar hüququ açıq şəkildə pozan Ermənistanın hərbi cinayətlərinə, Vətən müharibəsindən sonra 282 azərbaycanlının mina qurbanı olması ilə nəticələnən və Laçın yolundan sui-istifadə ilə ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı minalar yerləşdirməklə davam edən mina təhdidlərinə və digər qanunsuz fəaliyyətlərinə bu günə kimi münasibət bildirilməməsi də sual doğurur. Bu növbəti dəfə ikili standart və selektiv yanaşmanın göstəricisidir.

Avropa Şurası Nazirlər Komitəsinin sədrini qərəzsiz olmağa, bölgədə sülh və əmin-amanlığa xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq.

Müdafiə Nazirliyindən ermənilərin yaydığı məlumata reaksiya

Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. "Yayılan məlumatı qəti surətdə təkzib edirik", - deyər açıqlamada qeyd olunub.



"Bu, elə də asan məsələ deyil"

Səməd Seyidov: "Beynəlxalq təşkilatların içərisində Azərbaycanın əleyhinə işləri müşahidə edirik"

"Yeni ildən başlayaraq beynəlxalq təşkilatların içərisində Azərbaycanın əleyhinə, eləcə də haqq səsinin hansısa formada susdurulmasına və bu istiqamətdə başqa işlərin təşkilini müşahidə edirik. Biz bunu müxtəlif beynəlxalq təşkilatlardan görürük. Biz buna hazır idik, gözləyirdik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitə sədri Səməd Seyidov deyib.

"Hər bir halda bu asan məsələ deyil. Bu məsələlərin hamısını müzakirə edəcəyik" - komitə sədri bildirib.

Anar Kəlbəyev

Milli Məclisdə daha bir komitə iclası çağırıldı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilir.

"Unikal" xəbər verir ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib.

1. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci ilin payız sessiyası ərzində gördüyü işlər barədə hesabatı.

2. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2023-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi.

3. Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. "Yerli rəy sorğusu haqqında", "Avtomobil yolları haqqında", "Diplomatik xidmət haqqında", "Dövlət satınalmaları haqqında", "Gənclər siyasəti haqqında", "Azərbaycan Respublika-



sında dövlət dili haqqında", "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında", "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında", "Tənzimlənən qiymətlər haqqında" və "Banklar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

5. "İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 387 vaksin vurulub.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, bir gündə birinci doza üzrə 152, ikinci doza üzrə 56, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 144-dür. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 35-dir.

Baş redaktor:
Zaur Əhməd

Turanbank" ASC Binəqədi filialı.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ0135010000000027944
Kodu: 504692
Şəhadətnamə № 3150
Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"
Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, sahifələnmiş və
"Futbol+" servisi mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:1700



Daha 4 nəfər koronavirusdan vəfat etdi

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan 4 nəfər dünyasını dəyişib.

XİN-dən 20 Yanvar faciəsinin ildönümünü ilə bağlı bəyanat



Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümünü ilə bağlı bəyanat yayıb.

"Unikal" xəbər verir ki, bəyanatda bildirilib: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətlə təminat törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsində 149 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına cavab olaraq Azərbaycan xalqının keçirdiyi kütləvi etirazları və başlatdığı milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə öl-

kəyə yeridilən Sovet ordusu beynəlxalq hüququ və Konstitusiyani kobudcasına pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdi. Faciəvi hadisələrdən dərhal sonra 21 yanvar 1990-cı il tarixində, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində Azərbaycan xalqı ilə həmrəyliyi nümayiş etdirərək, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pislədi, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul olundu. 20 Yanvar - Ümumxalq Hüzün Günü elan edildi. 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyi-

inin bərpa edilməsində dönüş nöqtəsi oldu. 33 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadıq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş və tən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı. Üzərindən 33 il keçməsinə baxmayaraq, bütün beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymətləndirmə verilməyib. Bu cinayətə görə keçmiş Sovet İttifaqı rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsiyə edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır. Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, 30 il ərzində düşmən işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı addımlar bundan sonra da layiqincə cavablandırılacaqdır. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirəsini bir daha dərin hüznə yad edirik".

"AMEA-da geri qalmış sahələrdən biri sosiologiyadır" - İsa Həbibbəyli

Bu gün Azərbaycanda həm AMEA, həm də Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarda 40 yaşına qədər olan elmlər doktorlarının sayı cəmi 8 nəfərdir.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat, AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, bu say təbii ki, azdır: "Səbəblər araşdırılır, elmin gəncləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməyə başlayıb. Bu məsələdə dünya təcrübəsi öyrənilir".

O qeyd edib ki, AMEA-da sosiologiyaya ixtisası üzrə doktoranturaya qəbulu yer ayrılıb:

"Bu sahədə yeni nəsillə hazırlamaq istəyirik. AMEA-da geri qalmış sahələrdən biri də sosiologiyadır və heç vaxt diqqət mərkəzində olmayıb. Ölkədə sosiologiya indeksi üzrə alimlərin sayı



çox azdır. Bu sahədə ən tanınmış alimimizin 85 yaşına çatıb. Orta nəsillə isə demək olar ki, barmaqla sayıla biləcək qədərdir. Bu problemin həlli ilə artıq ikinci-üçüncü ildir məşğuluq".

Anar Kəlbəyev

Sahibə Qafarova Çexiya səfiri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 19-da Çex Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Milan Sedlaçeklə görüşüb.



Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin "Unikal"a verilən məlumatına görə, spiker Sahibə Qafarova səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə qonağı təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildiren Milli Məclisin sədri qeyd edib ki, bu illər ərzində Azərbaycanla Çexiya arasında dostluq əlaqələri uğurlu inkişaf yolu keçib. Ölkələrimiz arasında əməkdaşlığa dair bir çox sənədlər imzalanıb ki, bunların sırasında Strateji tərəfdaşlığa dair bəyannamə də vardır. Sahibə Qafarova bildirib ki, münasibətlərimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, xüsusilə, dövlət başçılarının səfərlərinin mühüm rolu olmuşdur.

Milli Məclisin sədri ölkələrimiz arasında əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini, siyasi, iqtisadi, humanitar sahələrdə uğurlu əməkdaşlıq olduğunu bildirib. O, parlamentlər arasında münasibətlərin bu əlaqələrin mühüm bir istiqamətini təşkil etdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri xüsusilə diqqətə çatdırıb ki, üçtərəfli bəyanatın müddəalarını pozmaqda davam edən Ermənistan iki ildən artıqdır ki, Laçın yolundan hərbi məqsədlər üçün istifadə edir, mina, sursat, hərbi qüvvə və Azərbaycan ərazilərindən talan edilmiş təbii sərvətlərin daşınması ilə məşğuldur. Buna cavab olaraq, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekoloji fəallər Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirirlər. Azərbaycan vətəndaşlarının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyətə, habelə təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəsinə etirazları Azərbaycan vətəndaşlarının qanuni hüququdur. Spiker qeyd edib ki, etirazçıların haqlı tələbləri yerinə yetirilməlidir. Təəssüflər olsun ki, Ermənistan həmişə olduğu kimi, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün Laçın yolunda baş verənləri manipulyasiya edir və yalan məlumatlar əsasında guya yolun bağlandığını iddia edir. Onun sözlərinə görə, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərinin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması ilə bağlı bu bəyanatlar tamamilə əsassızdır. Laçın yolu mülki şəxslərin və mülki yüklərin keçidi üçün açıqdır və hər gün bu yolla onlarla texnikanın, sülhməramlı kontingentin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Ermənistanın təcili tibbi yardım məşinlərinin keçməsi erməni tərəfinin əsassız iddialarını təkrar edir.

Səmimi qəbula görə, minnətdarlığını bildiren səfir Milan Sedlaçek qeyd edib ki, onun əsas məqsədi ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verməkdir. O, xüsusilə, iqtisadi sahədə əlaqələrə diqqət yetirdiyini bildirib. Səfir diplomatik münasibətlərimizin 30-cu ildönümü ilə bağlı müxtəlif tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Hüseyn

Şahin Bağirov idarə rəisini işdən çıxardı



Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi işdən çıxarılib.

"Unikal"ın əldə etdiyi məlumatla görə, bununla bağlı DGK sədrinin birinci müavini, sədr vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağirov əmr imzalayıb. Əmrə əsasən, komitənin Avtomobil Nəqliyyatı idarəsinin rəisi, gömrük xidməti polkovniki Simurq Cəfərov vəzifəsindən azad edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Murad İbrahimli

"Təhsilimiz ildən-ildə inkişafa yox, tanəzülə doğru gedir" - Deputat

"Ötən il təhsilimiz üçün uğurlu olmadı. Təhsildə bir sıra ciddi problemləri müşahidə edirik, onların da böyük əksəriyyəti həll olunmur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan təhsili ildən-ildə inkişafa yox, tanəzülə doğru gedir: "Elm və Təhsil Nazirliyi yaradıldı. Nazirliyə verilən strukturlarla bağlı hansı işlər gedir? Bu gün hansısa konkret iş yoxdur. Tənqidlər səsləndiririk, onların heç birinə fikir bildirilmir. Biz təhsilimizin inkişafını müzakirə etmək əvəzinə, sanitariya qovşaqları müzakirə edirik. Bu, ciddi bir məsələdir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Əli Məsimli "Unikal"a müsahibə verib. O, ərzaq qiymətlərinin artmasından, həmin artımların nə vaxtdək davam edəcəyindən, pensiya yaşının azaldılmasından və digər məsələlərdən danışıb.

-Əli müəllim, pensiya, əmək haqqı və müavinətlərdə artımlar oldu. Necə düşünürsüz, bu artımlar qiymətlərin qiymətini kompensasiya edəcəkmi?

-2023-cü il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 15 milyard manatdan çoxdur ki, bu da büdcənin bütün xərclərinin 46 faizini təşkil edir. Bu ildən növbəti sosial paket həyata keçirilməyə başlanıldı və bir sıra sosial xarakterli tədbirlərlə yanaşı həm də əmək haqqı, pensiya və müavinətlər artırıldı. Sualınız günümüzün ən aktual suallarından biridir. Bütün hallarda dövlət büdcəsində sosialyönümlü xərclərin artırılması, o cümlədən, əmək haqqı, pensiya, müavinət və digər ödənişlərin artırılmasını müsbət qiymətləndiririk. Eyni zamanda, son illər inflyasiyanın qeyri-adi dərəcədə artması manatın alıcılıq qabiliyyətini xeyli aşağı salıb, insanların maliyyə itkilərini artırıb və həyat səviyyəsinə ciddi ziyan vurub. Ona görə də xüsusi qeyd edilmişdir ki, inflyasiyanın fəsadlarını aradan qaldırmaq üçün əmək haqqı, pensiya və digər ödənişlərin indiki səviyyədə qaldırılması mahiyyət etibarilə həmin sahələrdə birbaşa artım yox, kompensasiyadır. Rəsmi statistikaya görə, ötən il inflyasiya 14 faizə yaxın olub. 500-dən artıq mal və məhsulun qiymətlərinin dəyişməsinə görə hesablandıqda inflyasiya ortalama 14 faiz alınır. Ölkədə orta aylıq əmək haqqı 830 manat olsa da, işləyənlərin yarisinin maaşı 400 manatın üstündədir. Ev təsərrüfatlarının üzvlərinin yarıya qədərində orta aylıq gəliri 250-400 manat arasındadır. Belə bir vəziyyətdə əhalinin xeyli hissəsi üçün inflyasiya rəsmən göstəriləndiyi kimi 14 faiz yox, ondan xeyli yüksəkdir. Çünki onların aşağı səviyyəli gəlirlərinə yalnız məhdud miqdarda istehlak malları və dərman almaq olar. Bu halda, minimum əmək haqqının 15 faiz, minimum pensiyasının isə 17 faiz artması, yalnız inflyasiyanın fəsadlarını müəyyən qədər yumşaltmağa yönəldilən addımdır. Bu məsələyə yanvarın 10-da Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsi zamanı da toxunulub və bildirilib ki, "minimum əmək haqqının 15 faiz artması əlbəttə ki, inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Eyni zamanda minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Yəni, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq". Bu baxımdan demək olar ki, əhalinin güzəranının pisləşməsinin qarşısını almaqdan ötrü sosial proseslərin tənzimlənməsi istiqamətində, o cümlədən əmək haqqı, pensiya və digər ödənişlərin artırılması istiqamətində 2023-cü ildə həyata keçirilən addımlar davam etdiriləcək.

-Demək olar ki, hər il artımların olacağı ilə bağlı məlumat verildən sonra mağazalarda qiymətlərin yüksəlməsi müşahidə olunur. Belə hallara qarşı hansı tədbirlər görülür?

-Bəli, tamamilə doğrudur. Ona görə də bu məsələ bizim Milli Məclisdəki və mediadakı çıxışlarımızda əsas yer tutur. Belə ki, qiymətlər davamlı olaraq artırılır və əmək haqqlarının artacağı barədə məlumat çıxan kimi, qiymətlər daha sürətlə artmağa

başlayır. Nəticədə, artan əmək haqqı, pensiya və digər ödənişlər inflyasiyanın yemine çevrilir. Son illər koronavirus pandemiyası, Rusiyanın Ukraynaya hərbi təcavüzü və s. hadisələrin təsiri ilə dəyər zəncirinin qırılması, qlobal bazarda qiymət artımının sürətlənməsi bizim idxal etdiyimiz mal və məhsulların üzərinə gələn "idxal inflyasiyası"nı artırır. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının özündən doğan inflyasiya da artır. Həmçinin, inhisarçılıqdan qaçınan qiymət manipulyasiyalarından törəyən inflyasiya durmadan artmaqda davam edir. Son illər inflyasiyanın sürətləndirilməsi, xüsusən, idxal inflyasiyasının payının xeyli artması əhalinin güzəranına mənfi təsir edir. Hazırda idxal inflyasiyasını tam aradan qaldırmaq mümkünsüzdür, amma templərini sənətləmək olar. Belə ki, son aylar qlobal iqtisadiyyatda qiymət artımının sənətlənməsi və bir sıra məh-

qəbul edilməsini vacib hesab edirik. Rəqabət sosial-iqtisadi tərəqqinin alternativ olmayan generatorudur. Əlbəttə, Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə avtomatik olaraq inhisarçılığın tamamilə aradan qaldırılması mümkün deyil. Bu istiqamətdə digər addımların aparılması, islahatların dərinləşdirilməsi qaçılmazdır. Yəni, institusional tədbirlərlə müşayət olunan geniş hüquqi baza yaradılmalıdır. Bu da realıqdır ki, rəqabət olmayan yerdə yetərlənmiş və dayanıqlı iqtisadiyyat yoxdur. Rəqabət Məcəlləsi qəbul edildikdən sonra onun rəqabət mühitinin yaradılmasına təsiri başlayacaq və bir sıra digər qanunların qəbul olunmasına şərait yaranacaq. Rəqabət Məcəlləsinin qəbulu inhisarçılıqla mübarizədə yeni mərhələnin başlanğıcına çevriləcək. Ərzaq inflyasiyasının və dərman qiymətlərinin daha sürətlə artmasının fəsadlarının aradan qaldırıl-

üçün yetərli deyil. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi qlobal iqtisadiyyatda, xüsusən, ərzaq təhlükəsizliyi sahəsində xeyli əlavə problemlər yaradıb. Belə şəraitdə qiymət artımının templəri 2022-ci ilə müqayisədə bir qədər aşağı düşsə də, ümumiyyətlə xeyli dərəcədə davam edəcək. Bu beynəlxalq qurumların proqnozlarında da öz əksini tapıb. Beynəlxalq qurumların 2023-cü ilə bağlı proqnozlarından aydın olur ki, inflyasiya göstəriciləri bu il də yüksək olacaq. Fərq onda olacaq ki, qiymət artımının səviyyəsi 2022-ci ilə müqayisədə daha aşağı olacaq, amma bir sıra ölkələrdə inflyasiya göstəriciləri proqnozlaşdırıldığından yüksək olacaq. Belə ki, Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlarına görə, bu il qlobal inflyasiyanın 6 faiz, o cümlədən inkişaf etmiş ölkələrdə 4,4 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 8 faiz olacağı gözlənilir. Beynəlxalq

rada pensiyaların məbləği ilə yanaşı yaş məsələsi də önəmlidir. Ölkəmizdə yaxın illərdə pensiya yaşının azaldılması gözlənilirmi?

-Pensiya sistemindeki əsaslı islahatların vacib məqamı pensiya yaşı ilə bağlıdır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bu əsasda Azərbaycanda kişilərin pensiya yaşı 63-dən 65 yaşa çatdırılıb. Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb. 2027-ci ildə 60-dan 65 yaşa çatdırılması qərarlaşdırılıb. Azərbaycanda kişi və qadınların bir hissəsi pensiya yaşına çatana qədər, bir hissəsi də pensiyaya çıxandan bir neçə il sonra dünyasını dəyişir. Ona görə də Azərbaycanda pensiya yaşının 65 yaş olması orta ömür uzunluğunun real göstəricilərinə adekvat deyil. Hazırkı reallıqlar şəraitində, eləcə də ömür uzunluğu və digər göstəricilərə görə bizə daha yaxın olan MDB ölkələrində pensiya yaşının orta səviyyəsinin bizdəkindən aşağı olması faktından çıxış edərək demək olar ki, Azərbaycanda pensiya yaşının 65 yaşa çatdırılması ölkəmizdəki real ömür uzunluğuna uyğun deyil. Yaşlı insanların daha çox hissəsinin, beynəlxalq praktikada olduğu kimi, 12 il və daha çox müddət pensiya ala bilməsi üçün pensiya yaşının 60 yaşın ətrafında olması daha məqbul variantdır. Ona görə də bundan sonra qadınların pensiya yaşının qaldırılmasının davam etdirilməsini düzgün hesab etmirik. Eyni zamanda, pensiya islahatları kontekstində pensiya yaşını məsələsinin müzakirəyə çıxarılmasını vacib hesab edirik. Hazırda Azərbaycanda fəaliyyət göstərən pensiya sisteminin beynəlxalq praktikada uğurlu nümunələri olsa da, Azərbaycan reallıqları şəraitində tətbiq edilən variant müsbət cəhətləri ilə yanaşı, həm də xeyli dərəcədə qüsurludur. Ona görə sığorta-pensiya sisteminin hazırkı variantı bir sıra cəhətlərinə görə getdikcə daha çox dərəcədə özünü doğrultmayacaq. Bu özünü pensiya yaşına çatmış əhalinin getdikcə daha çox hissəsinin pensiya almaqdan məhrum olması timsalında qabarıq göstərəcək.

Əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata çatdırıldıqdan sonra minimum pensiya kapitalı bu ilin yanvar ayının 1-dən 34 560 manatdan 40 min manatdan yüksəyə qalxıb. Ölkə üzrə orta əmək haqqı 730 manat ətrafında, median əmək haqqı, yəni, əmək haqqına işləyənlərin yarisinin hər ay aldığı əmək haqqı 400 manatın üstündədir. Deməli, bu sistemdə dəyişikliklər edilməyə, əhalinin median əmək haqqı ətrafında əmək haqqı alan hissəsi, xüsusən regionlarımızda çalışanların xeyli hissəsi minimum pensiya kapitalı toplaya bilməyəcək, 25 illik iş stajı əsasında isə ən yaxşı halda minimum pensiya səviyyəsinə də pensiya ala biləcək. Azərbaycanda fəaliyyətdə olan sığorta-pensiya sisteminə əsaslı islahatlar aparılmasa, yaşlı əhalinin getdikcə daha çox hissəsi, məsələn, 350-400 manatlıq pensiya əvəzinə, 220 manatlıq yaşa görə müavinət almalı olacaq, ən yaxşı halda isə 25 illik iş stajına əsasən, 280 manatlıq minimum pensiya və ya ondan bir qədər artıq pensiya olacaq. Bu isə xüsusən regionlarda yoxsulluğun əhatə dairəsini xeyli genişləndirəcək. Bu qüsurları aradan qaldırmaqdan ötrü pensiya sisteminə əsaslı islahatlara ehtiyac var. Pensiya sistemindeki əsaslı islahatların digər vacib məqamlarından biri də dünya praktikasından məlum olan risk amillərini yetərincə nəzərə almaq və ciddi şəkildə qiymətləndirmək, incələmək şərtlə özəl pensiya fondlarının formalaşdırılmasıdır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özəl pensiya fondlarının yaradılması ilə bağlı araşdırmalar aparılır.

"Bu il inflyasiyanın templərini aşağı salmaq mümkündür"

Əli Məsimli: "Qiymət atımını etibarlı şəkildə qaydaya salmaqdan ötrü sözügedən tədbirlərlə yanaşı, korrupsiyaya və inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi vacibdir"



sullar üzrə qiymətlərin aşağı düşməsi müşahidə olunur. Bu, Azərbaycanda da idxal inflyasiyasının sənədlənməsi və qiymətlərin aşağı düşməsinə iqtisadi əsas yaradır. Amma Azərbaycanda qiymət artımı davam edir. Çünki inhisarçılıq qiymət artımının sənədlənməsinə və sonra da tədricən aşağı düşməsinə imkan vermir. Ötən il inflyasiya əvvəlcə 4 faiz, sonra isə 12,5 faiz proqnozlaşdırılırsa da, 14 faiz, ərzaq inflyasiyası isə 20 faizin üstündə, əslində isə bir sıra xalq istehlakı mal və məhsullar üzrə bundan xeyli yüksək oldu. Rəsmi proqnozlar bu il inflyasiyanın bir qədər səngiyib, ikirəqəmli səviyyədən birrəqəmli səviyyəyə, 6,9 faizə enəcəyini nəzərdə tutur. Bu, inhisarçılığa qarşı mübarizənin səmərəliliyi dərəcəsindən asılı olacaq. Ötən il əhalinin inhisarçılıqdan törəyən qiymət manipulyasiyalarının hər faizinə görə 520 milyon manatdan çox ziyan çəkib, bu yolla ailə büdcələrinə milyard manatlarla ziyan dəyir. Bu cür qiymət manipulyasiyaları olmasa, əhali həmin milyard manatları başqa problemlərinin həllinə yönəldə bilər. Son vaxtlar qlobal iqtisadiyyatda başlanan qiymət artımının səngiməsi prosesinin Azərbaycanda da baş verməsinə nail olmaqdan ötrü məlum antiinflyasiya tədbirləri ilə yanaşı inhisarçılığa və ondan törəyən qiymət manipulyasiyalarına qarşı daha təsirli və nəticəli tədbirlər görülməsini, o cümlədən bu il Rəqabət Məcəlləsinin

masi istiqamətində görülən işlər intensivləşdirilməli və davamlı xarakter almalıdır ki, qiymətlərin sürətlə artdığı şəraitdə əhalinin gəlirləri bərpa oluna bilsin. Davamlı tədbirlər görülməlidir ki, ərzaq inflyasiyasının və dərmanın qiymətlərinin daha sürətlə artmasının davam etməsinin aztəminatlı, aşağı gəlirli əhalinin güzəranına mənfi təsirinə azaltmaq mümkün olsun. Yəni istehsalın dairəsi genişləndirilməli, istehsal məşğul olan kiçik və orta biznesin daha əhatəli dəstəklənməsi, ucuz, əlverişli kreditlərə əlçatanlığın təmin edilməsi və sair bu kimi istiqamətlərdə sistemli işlərin həyata keçirilməsi çox vacibdir.

-Ötən il əsasən ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olundu. Bunu bu il də müşahidə edirik. Bu qiymət artımı nə vaxtdək davam edəcək?

-Son illərin geosiyasi hadisələri bir sıra məqamlara görə "qırmızı xətt"i o qədər keçib ki, qlobal iqtisadiyyat bu dərəcədə kateklizmlərə uzun müddət dözə bilməz. Qlobal iqtisadi artım templəri aşağı düşəcək, real nəticələri olan zəruri tədbirlər görülməyə, qlobal iqtisadiyyatın daha dərin böhrana girməsi qaçılmaz olacaq. Təbii ki, bu, bir qədər aşağı, bir qədər yuxarı olmaqla bütün ölkələrə, o cümlədən Azərbaycana da təsir edəcək. Eyni zamanda, koronavirus pandemiyası dəyər zəncirini qırandan sonra görülən işlər onun bərpası

Valyuta Fondu Azərbaycanda inflyasiyanın bu il 9,5-10,8%, 2024-ci ildə 7%, 2025-ci ildə 5%, 2026-2027-ci illərdə 4% təşkil edəcəyini proqnozlaşdırıb. "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda sözügedən illərdə Azərbaycanda orta illik inflyasiya göstəricisinin 4% faiz intervalında qorunmasını hədəf kimi müəyyənləşdirilib. 2022-2026-cı illərdə orta illik inflyasiyanın 6,2 faiz, 2023-cü ildə isə 6,9 faiz olacağı proqnozlaşdırılıb.

Amma bu il inflyasiyanın templərini aşağı salmaq mümkündür. Qlobal miqyasda bu daha çox dəyər zəncirinin bərpasının sürətlənməsindən, qeyri-müəyyənliliklərin azalmasından, yerli səviyyədə isə antiinflyasiya, antiinhisar tədbirlərinin tətbiqinin səmərəliliyi dərəcəsindən və məhsul istehsalının artırılmasından asılı olacaq. Qiymət atımını etibarlı şəkildə qaydaya salmaqdan ötrü sözügedən tədbirlərlə yanaşı, korrupsiyaya və inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi, iqtisadiyyatda şəxslənmənin dərinləşməsi, iqtisadi azadlıqların genişləndirilməsi, modernləşmə və innovativ təşəbbüslərə geniş meydan verilməsi sahəsində əsaslı tədbirlərin optimal müddətdə reallaşdırılması təmin edilməlidir. Regionlara sərmayənin cəlb edilməsinin mexanizmini təkmilləşdirmək, miqyaslarını genişləndirmək, ondan istifadənin səmərəliliyini artırmaq, hər il iqtisadiyyata yönəldilən 18 milyard manatlıq sərmayənin cəmi 10 faizinin, yəni heç olmasa 1,8 milyard manatını əlverişli şərtlərlə, şəffaf və hesabətli şəkildə regionlarda rəqabətə davamlı, perspektivli iş yerlərinin açılmasına və yerli istehsalın genişləndirilməsinə yönəltmək lazımdır. Azərbaycanda bank kreditlərinin faiz dərəcələri çox yüksəkdir və xüsusən də real sektordə sahibkarlıq üçün əlverişsizdir. Ümumi səviyyəsi ötən il 20 milyard manatı ötmüş kreditlərin ilkin olaraq heç olmasa 5 faizinin, yəni cəmi 1 milyard manatının əlverişli şərtlərlə qeyri-neft sektorunda müasir tələblər səviyyəsində real nəticələri olan perspektivli layihələrin, xüsusən regionlarda rəqabət qabiliyyətli iş yerlərinin və məhsul istehsalının artırılmasının reallaşdırılmasına yönəldilməsi çox vacibdir.

-Bir dəfə siz də parlamentdə çıxışınızda qeyd etmişdiniz ki, xarıcdə pensiya dövrü romantika, bizdə isə məşəqqət dövrüdür. Bu-

Bir müddət öncə yerli media yazırdı ki, sabiq deputat Hacı Salayevə məxsus "Trust-S.S." MMC-nin (VÖEN - 1300271661) dövlət büdcəsinə böyük həcmdə - 465 min 651 manat 30 qəpik vergi borcu var.

Bildirilirdi ki, "Trust-S.S." MMC 29.10.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı "Yasamal rayonu, Şəhriyar, ev 51, mərtəbə 6, m. 2"də yerləşən şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi Eyvazov Azad Fərman oğlu olan "Trust-S.S." MMC-yə daha əvvəl Hacı Salayevin özü rəhbərlik edib. Hacı Salayev deputat olmasdan əvvəl SOCAR prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində də çalışıb.

olan bu hotelle daha çox xarici turistlər və yerli elitanın nümayəndələri gəlirdilər. İddia edilirdi ki, Salayev "Lake Palace Hoteli"nin tikilməsinə və içinin bəzədilməsinə milyonlarla manat pul sərf edib. Hazırda isə bu obyekt əvvəlki qüdrətindən xeyli uzaqdır.

Həmçinin, keçmiş millət vəkili 3 min nəfərdən çox əməkdaşı olan "Trust" şirkəti də vaxtilə ölkədəki xeyli obyektin mühafizəsini təşkil edirdi. Həmin obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektlər vardı. Lakin son zamanlar bu şirkətin də işlərinin qaydasında getmədiyinə dair iddialar dolaşır.

Salayevlə bağlı maraqlı faktlardan biri də onun "AST Telman" kimi tanınan iş adamı Tel-

aydın olub ki, onun oğlu Kənan Salayev İstanbulun Beşiktaş səmtində fəaliyyət göstərən ALLIANCE CAPITAL İNŞAAT TELEKOMMUNİKASİYON SANAYİ ve TİCARET LİMİTED Şirkətinə sahibdir. Şirkət 2012-ci ilin iyunun 16-da İstanbul Ticaret Odasında 500 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Sermayənin 475 min lirəsi Kənan Salayevə, qalan 25 min lirəsi isə ortağı Mustafa Cevleyan adlı iş adamına aiddir. Şirkət Mustafa Cevleyan idarə edir. Şirkət yaşayış binaları, iş və ticarət mərkəzlərinin tikintisi və satışı ilə məşğul olur.

Eks deputatın digər oğlu Turqut Salayev isə daha əvvəldən - 2017-ci ilin 24 avqustundan İstanbulda şirkət sahibinə çevrilib. Onun İstanbul Ticaret Odasında 50 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi Teks

Sabiq biznesmen-deputat borc bataqlığında

Hacı Salayevin gözqamaşdırıcı biznes imperiyası "qürub edir"?



Qeyd edək ki, 2010 və 2015-ci illərdə 44 sayılı Sumqayıt-Abşeron seçki dairəsindən deputat seçilən Hacı Salayev eyni zamanda fəvqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan "Gilan Holding"ə bağlı "Az Kommunal Servis" ASC-nin (VÖEN - 1401752761) İdarə heyətinin sədri olub.

Bundan başqa polkovnik rütbəsi daşıyan Hacı Salayevin qardaşı - general-mayor Baba Salayev FHN Akademiyasının rəisidir.

Qeyd edək ki, sabiq deputat vaxtilə xeyli böyük sərvətə malik idi. Məsələn, bir vaxtlar onun biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan "Lake Palace Hotel"i təşkil edirdi. Fantastik qiymətləri

man İsmayilovla qohum olmasıdır. Belə ki, Hacı Salayevin oğlu Kənan Salayev təxminən 8-9 il öncə "AST Telman"ın qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Həmin vaxt İsmayilov haqqında milyarder kimi bəhs edilirdi. İndi isə o xeyli kasıblayıb və nəhəng varidatından məhrum olub.

Eks milyardlarla qohum olandan sonra Hacı Salayevin maliyyə imkanları daha da genişləndi və obyektlərinin sayını artırmağa başlayıb. Üstəlik, "AST Telman"ın sayəsində Türkiyədə də biznes qurmağa başlayıb. Belə ki, İsmayilov da həmin vaxt qardaş ölkədə yaşayırdı. O da maraqlıdır ki, keçmiş milyarderin müflisləşməsilə sabiq deputatın biznes imperiyasında da düşünlüq müşahidə edilib.

Sonuncu dəfə dörd il öncə

Group İnşaat Sanayi Ve Ticaret Anonim Şirkəti də tikinti sahəsində fəaliyyət göstərmişdir.

Yeri gəlmişkən, maraqlıdır ki, illər əvvəl yerli mediada sabiq deputatın övladlarının yaşadığı bahalı həyat tərzini ilham edən məlumatlar yer alıb. Bildirilib ki, onun kiçik oğlu Turqut Salayev ölkənin nüfuzlu universitetlərindən birində təhsil alır. Avtomobil həvəskarı olduğu üçün tez-tez maşın dəyişir. Hətta "asuto.az" adlı saytda Turqut Salayevin 10-TT-010 və 90-DD-010 nömrələri ilə idarə etdiyi maşınlarının görüntüsü açıq şəkildə göstərilmişdi. Şekillərdən görünürdü ki, deputatın oğlu eyni nömrəni həm "Range Rover", həm də "Mercedes CL63", 90-DD-010 nömrəsini isə qara rəngli "BMW X6"ya vuraraq paytaxt küçələrində şütüyür. Halbuki eyni nömrənin bir neçə avtomobilə vurulması qanunla qadağandır...

Eks biznesmen-deputatın digər oğlu Kənan Salayev isə vaxtilə "GoldenPey" ASC-nin Müşahidə Şurasının üzvü, sonradan isə "AzerGold" QSC-nin Strateji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri idi. Hazırda son iş yerində çalışıb-çalışmadığını deqiqləşdirmək mümkün olmasada, onun da qardaşı kimi qiyməti baha olan maşınları və kübar həyatı xoşladığı barədə yerli KİV çox yazıb. Lakin son illərdə Salayevlə yanaşı, onun övladları ilə bağlı xəbərlər də səngiyib.

Eks-deputata məxsus şirkətin böyük məbləğdə vergi borcunun yaranması isə Hacı müəllimin biznes sarıdan işlərinin yaxşı getmədiyini kimi qiymətləndirilir.

Sənan Mirzə

Deputat bankların kredit faizlərindən şikayətləndi

Azay Quliyev: "Vətəndaşlar çox əziyyət çəkir"

"Azərbaycanda fəaliyyət göstərən bankların verdiyi kreditlərin faizləri (18%-dən 26%-ə qədər) çox yüksəkdir. Ona görə də vətəndaşlar bu məsələdə çox əziyyət çəkir. Problemlə kreditlərin portfelinin şişməsinin səbəblərindən biri də məhz budur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.



Deputat bildirib ki, kredit məsələsində bankların hüquqları da nəzərə alınmalıdır: "Lakin bu elə olmalıdır ki, həm vətəndaş qazansın, həm də banklar gəlir əldə etsin. Ölkədə bir müddət əvvəl çox sayda banklar ləğv olundu. Banklarda olan əmanətlərin idarə olunması aidiyyəti fonda həvalə olundu. Bir neçə şikayətçi seçici görüşlərdə bizə müraciət edir ki, ləğv olunan bankdan kredit alıb və bu günə qədər də öhdəliyinə götürdüyü məbləğin iki mislini ödəyib. Amma Əmanətlərin Sığortlanması Fondu vətəndaşdan götürdüyü kredit məbləğindən artıq vəsait tələb edir. Axı bank ləğv olunub, vətəndaş da lazım olan məbləği artıqlaması ilə ödəyib. Vətəndaş sosial dəstəyə ehtiyacı olan təbəqəyə aiddir. O kredit götürdüyü zaman evini girov qoyur, borcu qaytara bilmədiyi üçün evi hərraca çıxarılarq satılır və o çöldə qalır. Ona görə də, təklif edirəm ki, həssas təbəqədən olan şəxslərə dəstək göstərsin. Bu məsələ hansısa formada tənzimlənməlidir".

Anar Kəlbəyev

Bu media subyektləri 1500 manatadək cərimələnəcək

Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozanlar 1500 manat cərimələnəcək.

"Unikal" xəbər verir ki, bununla bağlı İnzibati Xətalər Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin "Media Haqqında" qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə, vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.

Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər cəzalanacaq

Media haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən İnzibati Xətalər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcəklər. Mövcud Məcəlləyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövrü mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyətlər qoyulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnir. Eyni zamanda, layihəyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə müəyyənləşir.

Həmçinin Məcəlləyə təklif edilən digər dəyişikliklə qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif edilir. Hazırda qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq olunur.

Anar

Müəllim və həkimlərin maaşları artacaq?



Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünvanlanan suallar daha çox müəllim və həkimlərin maaşları ilə bağlıdır. Paylaşımlarda da ən çox şərhlər bu istiqamətdədir.

Milli Məclisin deputatı Vüqar bayramov bildirib ki, Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqqlarında artımlar

artıq reallaşdı. Səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu.

"Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artırıldı. Çünki, heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz.

Gözlənti isə ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqları müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. Fevral ayının ilk həftəsində bu məsələnin aydınlaşacağı gözlənilir".

QHT-lərdən dünya ictimaiyyətinə müraciət

Azərbaycan QHT-ləri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.

Bu barədə "Unikal"a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Agentliyin kollektivi və 300-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Ziyarətdə Agentliyin icraçı direktoru Aygün Əliyeva və kollektivi, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.

Daha sonra "Əbədi məşəl" abidəsi önündə Qeyri - hökumət təşkilatları adından dünya ictimaiyyətinə bəyanat səsləndirilib.

Səsləndirilən bəyanatda bildirilir ki, "20 Yanvar faciəsinin insanlıq əleyhinə cinayət kimi tövsiyə olunması, onun sifarişçilərinin və icraçılarının cəzalandırılması üçün yetərinə hüquqi əsaslar mövcud olsa da, bu günədək məsələyə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməyib.

Biz - Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq tribunallarda səsləndirilməsi və eləcə də bu hadisəyə ədalətli hüquqi qiymət verilməsi üçün bütün səylərimizi birləşdirməliyik.

Biz, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları 20 Yanvar hadisələri ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, insanlıq əleyhinə bu cinayəti törətmiş şəxslərin layiqincə cəzalandırılması məqsədilə bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verməyə çağırırıq."

Bəyanat beynəlxalq təşkilatlara göndərilib.

Köçərli Həsənov Salyanda vətəndaşları qəbul edəcək

Yanvarın 27-də "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənov Salyan şəhərində Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.

"Unikal" xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Salyan Rayon İcra Hakimiyyətinin binasında keçiriləcək.

Vətəndaşlar qəbul üçün Salyan və Neftçala Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə "Azərsu"ya müraciət edə bilərlər.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Cənnətov Vasif Xaliq oğlu işdən çıxarılib. Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Vasif Cənnətov əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq bu gündən tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, sabiq idarə rəisi keçmiş mədəniyyət naziri Anar Kərimov tərəfindən bu vəzifəyə gətirilib və onun ən yaxın kadrlarından biri sayılıb.

Maraqlı orasıdır ki, həmin posta təyin olunanadək Cənnətovun mədəniyyət sahəsində hər hansı iş təcrübəsi olmayıb. "Unikal"ın araşdırması zamanı aydınlaşıb ki, 1985-ci ildə Gəncə şəhərində anadan olan 38 yaşlı

xəbərdarlıqla "Şiddətli töhmət" intizam tənbehi, 18 nəfərə "Töhmət" intizam tənbehi verilib, 10 işçiyə "Xəbərdarlıq" elan edilib. Qeyd edək ki, bu məlumat nazirliyin yoxlama və xidməti araşdırmaların nəticələrinə dair press-revizində yer alıb.

Vasif Cənnətovun 2 il davam edən rəis karyerası boyunca Gəncə Regional Mədəniyyət İdarəsində şübhəli dövlət satınalmalarının həyata keçirildiyi də bildirilir. Məsələn, idarə 2021-ci ilin noyabr ayının 10-da "Abadlaşma xidmətlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Satınalmanın məbləği 12.800 manat, qalibi isə "VALLEY-LM" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Sonradan aydınlaşıb ki,

barədə müvafiq arayış təqdim etməlidirlər.

Daha bir ilginc məqam - Gəncə Regional Mədəniyyət İdarəsi borclu olan şirkətin satınalmada qalib elan edilməsinə münasibət bildirərkən bunu təkbiz eləmişdi. Sitat: "Abadlaşdırma xidmətlərinin satın alınması" üzrə keçirilmiş kotirovka sorğusunda 4 sahibkar təşkilat iştirak etmişdir. Təşkilatlar qanuna müvafiq olaraq tələb olunan sənədləri təqdim etmiş və onların iştirakı kotirovka sorğusunun keçirilmə qaydalarına uyğun olaraq təmin olunmuşdur. Qalib olan təşkilatın sənədləri təqdim olunan zaman onun vergi borcu olmamışdır. Bu barədə vergi arayışı vardır".

İdarənin tender komissiyası-

Anar Kərimovun ən yaxın kadrlarından birinə şok

Nazir əvəzi Gəncə Regional Mədəniyyət İdarəsinin rəisini niyə işdən çıxarıb? - ilginc detallar...

eks-rəis 2006-cı ildə Rusiyanın Maliyyə və Hüquq İnstitutunu "Hüquqşünas", 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə isə 2007-ci ildə hüquqşünas kimi başlayıb. 2011-2018-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi sistemində müxtəlif vəzifələrdə çalışıb.

Son təyinatadək isə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 sayılı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.

Bu əmək fəaliyyəti müqabilində onun ölkənin ikinci böyük şəhərini də əhatə edən böyük bir regionun mədəniyyət sahəsinə rəhbər təyin edilməsi təəccüblə qarşılanıb. Xüsusilə yerli sənət, mədəniyyət adamları üçün Cənnətovun təyinatı gözlənilməz olub.

2021-ci ilin yanvarında gerçəkləşən təyinatdan sonrakı dövrdə sabiq idarə rəisinin fəaliyyəti ilə bağlı çoxsaylı narazılıqların yarandığı da gələn bilgiler arasındadır.

Belə ki, ötən ilin yayından son bir il ərzində Mədəniyyət Nazirliyi tərəfindən Ağstafa, İsmayıllı, Şəki, Bərdə, Masallı, Ağdaş, Sumqayıt və və Lənkəranla yanaşı, Gəncənin Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə yoxlama və xidməti araşdırmalar aparılıb. Bu araşdırmaların nəticələrinə əsasən hüquq mühafizə orqanlarına 11 müraciət göndərilib, 8 işçinin dövlət qulluğuna və əmək fəaliyyətinə xitam verilib, tabe müəssisələrin 17 işçisi işdən azad edilib, 2 nəfərə sonuncu



adıçəkilen şirkət tenderdən bir neçə ay öncə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı isə vur-tut 10 manat olub. Ən maraqlısı isə odur ki, adıçəkilen MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müqavilə ilə çalışan işçilərinin sayı barədə heç bir məlumat yoxdur.

Gəncə Regional Mədəniyyət İdarəsinin haqqında bəhs edilən satınalmasında şübhəli məqamlarla yanaşı kobud qanun pozuntusu da müşahidə olunub. Belə ki, "VALLEY-LM" MMC-nin dövlətə külli miqdarda vergi borcunun yarandığı da aydınlaşıb. Həmin borcun məbləği isə 4256 manat olduğu üzə çıxıb. Halbuki "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət satınalmalarında iştirak edən təşkilatlar tender komissiyalarına vergi borclarının olmaması

na vergi borcunun olmaması barədə arayış təqdim etdiyi iddia olunan "VALLEY-LM" MMC-nin satınalmaya yekun vurulan gün dövlətə külli miqdarda borcunun olmasının aşkara çıxması isə ortada hansısa oyunun olduğundan xəbər verirdi.

İddialara görə, Anar Kərimovun yaxın kadrlarının Gəncə Regional Mədəniyyət İdarəsinə rəhbərlik dövründə başqa şübhəli satınalmalar da mövcuddur.

Bütün bunları nəzərə alaraq sabiq nazirin adının yalnız əmək müqaviləsi bitdiyi üçün işdən çıxarılması ağlabatan görünür. Belə görünür ki, Vasif Cənnətov həm mədəniyyət sahəsinə yad kadr, həm də 2 illik fəaliyyəti zamanı etimadı doğrultmaması, ciddi nöqsanlara yol verməsi səbəbindən vəzifəsini itirib.

Sanan Mirzə

Yola salmaq üzrə olduğumuz həftə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin fəaliyyətinin yoxlanıldığına dair məlumat yayılıb. Bildirilib ki, yoxlamalar bir müddət əvvəl başlayıb. Bundan başqa, yerli mediada Vidadi İsayevdən edilən şikayətlər bağlı da araşdırmaların aparıldığı iddia edilir. Qeyd olunur ki, 2011-ci ildən Bərdənin icra başçısı vəzifəsində çalışan Vidadi İsayevdən ciddi narazılıqların olması artıq onun da karyerasının sonunu yaxınlaşdırıb.

"Unikal" olaraq vurğulayaq ki, nə İsayev, nə də onun rəhbərlik etdiyi Bərdə Rayon İcra Hakimiyyətinin yoxlamalarla bağlı KİV-də yer alan xəbərləri indiyədək təzib eləməsi maraqlıdır. Halbuki əvvəllər açıq-şəkilən icra başçısı ilə bağlı müxtəlif iddialara qarşı tərəf olduqca həssas yanaşırdı. Məsələn,

məqsədlərini həyata keçirmək üçün istifadə ediblər".

Xatırladaq ki, "Unikal" qəzeti bir neçə ay öncə Azərbaycanda bəzi rayonların icra hakimiyyətlərinin rəhbərliyində dəyişikliyin olacağı barədə material dərc etmişdi. Həmin materialda vurğulanırdı ki, vəzifəsinə itirməsi ehtimal olunan icra başçılarından biri də Vidadi İsayevdir.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı olan İsayev artıq 18 ildir ki, icra başçısıdır. Bu müddət ərzində 2 rayona - Tərtər (2005-2011) və Bərdəyə (2011-ci ildən indiyə qədər) rəhbərlik edən İsayev yazılı və elektron mediada, eləcə də sosial şəbəkələrdə barəsində ən çox şikayətə rast gəlinən rayon rəhbərlərindəndir.

İsayevin vəzifəsindən vidalaşması ilə bağlı gözlənilərdə əsas faktorunu son illərdə Hesablaşma Palatasının Bərdə rayonunda apardığı yoxlamalar zamanı çoxsaylı nöqsanların aşkarlanması təşkil edir. Belə ki, hələ 2019-cu

ri. Məsələn, 2021-ci ildə İbrahim Mustafayev 2018-ci ildən bəri tutduğu Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbəri postundan azad edildi. Yaxud Ağstafanın icra başçısı Məhərrəm Quliyev də 2019-cu ildə postundan kənarlaşdırılıb. Bununla belə, Bərdə ilə yanaşı Tərtər və Balakən rayonlarının rəhbərləri öz postlarından qalmaq bacardılar. Lakin onların da adı mediada vəzifələrinə azad edilməsi yüksək ehtimal edilən rayon rəhbərləri olaraq hallanır.

Mətbuatda, sosial şəbəkələrdə Bərdə Rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazılıqların isə sayı-hesabı yoxdur. İnternet üzərindən kiçik bir axtarış aparmaq kifayətdir ki, V.İsayev və komandasının fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlərlə qarşılaşsan. Bu şikayətlərdə rayon rəhbərliyinin süründürməçiliyə yol verdiyi, sahibkarları incitdiyi, dövlət büdcəsindən rayona ayrılan vəsaitləri təyinatı üzrə xərcləmə-

Vidadi İsayev də yola salınır

İcra başçısının fəaliyyəti ilə bağlı yoxlamaların başlanması nədən xəbər verir?



2020-ci ilin yayında Vidadi müəllimin pandemiya ilə bağlı karantin qaydalarını pozaraq Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləyən oğlu Turala toy etdiyi barədə xəbər yayılmışdı. Məclisdə çoxsaylı qonaqların iştirak etdiyi bildirilmişdi. Lakin V.İsayev həmin xəbəri dərhal yalanlamışdı. Sitat: "Bu yalan məlumat kimlərsə xəstə təxəyyülünün məhsuludur. Mənim oğlum bir il əvvəl nişanlanmış və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər "zaks"a gedərək öz nikahlarını rəsmiləşdiriblər. Sizi və oxucularınızı əmin edə bilərəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib. Ancaq görünür, gənclərin atdığı bu addımdan kimlərsə öz çirkin

ildə Palatanın həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsan aşkar olunan icra hakimiyyətlərini və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlamışdı. Qurumun hesabatına əsasən, bunlar Gədəbəy, Bərdə, Balakən və Ağstafa rayon icra hakimiyyətləri idi. Məlum olmuşdu ki, Bərdə RİH büdcə qanunvericiliyini altı dəfə pozub. Əsaslı qoyuluşlar üzrə Bərdədə dörd nöqsan, dövlət satınalmaları ilə bağlı isə altı nöqsan qeydə alınmışdı.

Bundan başqa, Bərdə rayon İcra Hakimiyyətində vergi və gömrük qanunvericiliyinin pozulması üzrə iki, mühasibat uçotu və hesabatlılıqla bağlı altı nöqsan aşkarlanıb.

Maraqlıdır ki, həmin hesabatda adları çəkilən rayonlardan ikisinin rəhbərliyi sonradan dəyişdi-

diyi və s. barədə iddialara, faktlara rast gəlinir.

O da maraqlıdır ki, V.İsayev haqqında səsləndirilən ittihamlara münasibət bildirməyə lüzum görməyən icra başçılarından.

Yeri gəlmişkən, 2020-ci ildə də açıq-şəkilən icra başçısının işdən kənarlaşdırıldığı, hətta bu barədə qərarın yaxın saatlarda açıqlanacağı ilə bağlı ölkənin bir sıra tanınmış media orqanları xəbər yaymışdılar, lakin həmin xəbər təsdiqini tapmamışdı.

İndi isə belə görünür ki, İsayevin artıq 18 ildir davam edən icra başçısı karyerasının sona yaxınlaşması kifayət qədər realdır. Barəsində çoxsaylı yeyinti iddiası və ittihamları, eləcə də, vətəndaş şikayətlərini nəzərə alsaq onun vəzifəsindən kənarlaşdırılması sürpriz olmayacaqdır...

Toğrul Əliyev

"Göyərtili satan adama 1500 manat cərimə yazmaq olar?" - Deputat

"Nivanın arxasında göyərtili satan adama necə 1500 manat cərimə yazmaq olar? Hansı ki, iri biznesi olan sahibkar heç vergi ödəmir, ona cərimə yazılmır. Bununla inkişaf olmaz".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

O bildirib ki, inkişaf etmiş ölkələrin 80% gəliri kiçik və orta biznezdən əldə edilən vəsait hesabına formalaşır: "Cərimələrin yüksək olması inkişafa mane olur. Sahibkar fikirləşir ki, bu qədər yüksək cərimə ödəməkdənsə işimi bağlayım. Ya da haramısa zədələyim, gedib əlillik alım".

Anar Kəlbəliyev



"Bələdiyyələr fəalkətə doğru gedir" - Kamran Bayramov



"Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin vəziyyəti, fəaliyyəti qənaətbəxş deyil. Demək olar ki, böyük fəlakətə gedir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib. Deputat bildirib ki, bələdiyyələr fəalkətə doğru gedir:

"Bələdiyyənin nüfuzu cəmiyyətdə qalxmasa, bələdiyyəyə kim gedəcək? Bələdiyyələrin nüfuzu elə də yüksək deyil. Bələdiyyələrdə iclas mədəniyyəti yoxdur. Bələdiyyələr iclas keçirmirlər. Bu məsələyə formal şəkildə yanaşırlar".

"Bir çox nazirliklərdə işçilər oyun oynamağa gəlirlər" - Deputat

"Dövlət qulluqçularının aldığı əmək haqqı aşağıdır. Həmçinin, ştat həddindən artıq şişirdilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini, deputat Qüdrət Həsənzadə deyib.

O bildirib ki, dövlət müəssisələrində ştat şişirdilib: "Bir çox nazirliklərdə işçilər səhər işə kompüter oyunları ilə oynamağa gəlirlər. Dövlət qulluqçularının sayını azaltmaq, ixtisar olunanların hesabına onların əmək haqqını artırmaq lazımdır. Dövlət qulluqçusuna aşağı əmək haqqı verildə o, mütəlaş vətəndaş incidəcək. Həmçinin, süründürməçilik, bürokratiya, korrupsiya, əliyərilik olacaq. Bu məsələləri gündəmə gətirməliyik".

Anar



Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarıldı

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vəlif Cənnətov tutduğu vəzifədən azad edilib.

"Unikal" APA-ya istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Adil Kərimli əmr imzalayıb.

Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini yeni təyinat yoxdur.

"Bələdiyyə sədrləri yerlərdə özlərini ağa kimi aparırlar" - Deputat



"Bələdiyyə sədrləri yerlərdə özlərini ağa kimi aparırlar."

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.

O bildirib ki, onlar vətəndaşa, iş adamına lazımı dəstək vermirlər.

Anar Kəlbəyev

20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə nə qədər təqaüd verilir? - Açıqlama

1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarının ailələrinin, hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Unikal"a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, "20 Yanvar şəhidi" fəxri adı təsis olunub, 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların sosial təminatla əhatə olunması üçün mühüm tədbirlərə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 139 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.

Onlara yönələn sosial ödənişlərinin davamlı olaraq artırılması təmin edilir. 2023-cü ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində də Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidinin ailəsi üçün 600 manata çatdırılıb ki, bu da son beş ildə həmin təqaüdü məbləğinin 2,5 dəfə artdığını göstərir.

Eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü bu ilin əvvəlindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq bu ilin 1 yanvarından 100 manat müəyyən olunub.

Beləliklə, son beş ildə Prezident təqaüdü 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə həmin dövrdə 3 dəfədən çox artıb.

20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin pensiyalarının orta aylıq məbləği də son üç ildə 80 faiz artıb. Həmin şəxslərin reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailə üzvlərindən yaşa görə əmək pensiyası təyin olunanların pensiyası üzərinə əlavə də hesablanıb.

Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.

Səfirlər Şəhidlər xiyabanını ziyarət etdilər



Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri Şəhidlər Xiyabanını ziyarətə gəlirlər.

"Unikal" xəbər verir ki, Gürcüstan, Ukrayna və Moldovanın Bakıdakı səfirləri 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfil düzüb, şəhidlərin xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, sabah qanlı yanvar hadisələrinin 33-cü ili tamam olacaq.

Azərbaycanda lombard fəaliyyətini tənzimləyəcək yeni qanunun qəbul edilməsi, bu sahənin lisenziyalaşdırılması, Azərbaycan Mərkəzi Bankına (AMB) lombardlara nəzarət etməklə bağlı səlahiyyət verilməsi gözlənilir.

Aydındır ki, lombardlar banklara nisbətən daha sürətli və asan şərtlərlə kredit verir.

Məsələn, bankların lombard xidməti var, qızılın təqdim edilməsində tutulan zərgər haqqı (qiymətləndirmə haqqı), komissiya haqqı tutulur. Lombardlarda isə bunlar olmur, ona görə də çoxları lombardlara gedir.

nunsuz fəaliyyət göstərir. Bu sahəyə nəzarət olsa, sənədləşdirmə və bunun kimi digər tələblər olacaq. Bu da təbii ki, həmin insanları lombard biznesindən kənar salacaq. Hər bir halda lombardların sayı azaldılacaq.

Mərkəzi Bank bu və ya digər şəkildə nəzarət edəcək, tələblər tərtib olunacaq. Buna əslində, ehtiyac var. Çünki dediyim kimi, bu gün lombardlar qayda-qanunla işləmir. Onların üzərində heç bir nəzarət yoxdur".

"Unikal" qəzetinin araşdırmasına görə, Azərbaycanda lombardların önəmli hissəsinin müəyyən məmurlara bağlılığı-

mətdə konkret addımlar atılmayıb. Niyə? Bir çoxları hesab edir ki, buna məhz məmur maraqları imkan vermir.

Hətta bəzilərinin fikrincə, Azərbaycanda kifayət qədər güclü lombardlar var ki, onların havadarları hətta hansısa bank təşkilatının yüksək vəzifəli məmur himayədarından heç də zəif deyil: "Bakıda lombardları olan kifayət qədər icra başçısı, hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri var. Bir vaxtlar xüsusilə Bakıda vətəndaşa müəyyən bir məbləğdə kredit verib onun ən azı iki qatı dəyərində girov götürən, sonradan isə girova sahiblənən lombardların sayı artmışdı. Əksər hal-

Məmurların gizli biznesinə təhlükə

Azərbaycanda lombardlarla bağlı xüsusi qanunverici bazanın yaradılması gözlənilir - Bu xəbər kimləri kədərləndirəcək?



Maraqlıdır, bu qanun layihəsi qəbul olursa, lombardlar kütləvi şəkildə bağlanacaq?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, qanun layihəsi qəbul olunarsa, lombardların 90 faizi bağlanacaq (cebhe.info): "Lombardlara aid bu qanun layihəsi artıq 5 ilə yaxındır ki, müzakirə olunur. Son məlumatlara görə, layihə yumşaldılıb. Son variantı isə dəqiq bilmirik. Hər bir halda yeni qanun lombardların fəaliyyətini tənzimləyəcək.

Düzdür, lombardın bir çox müsbət cəhəti var, amma lombardın faizi bankın faizindən azı 2 dəfə çoxdur. Birinci variant qəbul olunarsa, yəqin ki, ölkədə lombardların 99 faizi bağlanacaq. Qeyd edim ki, bu gün şəhərin hər yerində lombardlara rast gələ bilərik.

Lisenziya olmasa, başqa cür tənzimləmələr tətbiq olunsaydı, yəni də lombardların yarısı bağlanacaq. Çünki lombardları işlədənlərin çoxu qayda-qanun bilməyən şəxslərdir. Lombardların çoxu da qa-

na dair cəmiyyətdə ciddi qənaət formalaşmışdır. Bunun səbəbi isə uzun illərdir ölkədə lombardların fəaliyyəti üçün heç bir qanunverici bazanın olmasına baxmayaraq onların toxunulmaz şəkildə öz işlərinə davam etmələridir.

Düzdür, lombardlarla bağlı məsələlər 1997-ci ildən etibarən "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi" haqqında Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Amma bu qərar sözügedən sahədəki boşluqları doldurmaq, riskləri aradan qaldırmaq, dövlət və vətəndaşın mənafeələrini tam təmin etmək iqtidarında deyil. Lombardların fəaliyyətindəki kifayət qədər qarışıqlıq meqamlar da dediklərimizi təsdiqləyir. Ölkədə lombardlarla bağlı ayrıca hüquqi sənədin qəbul edilməsinə, onların fəaliyyətinə nəzarətin isə konkretləşdirilməsinə ehtiyac duyulduğu barədə müstəqil iqtisadçılar dəfələrlə rəy və təkliflərini açıqlasalar da, bu istiq-

larda belə lombardlara "gözün üstə qaşın var" deyən olmurdu. Bunun əsas səbəblərindən biri də məhz onlara hansısa nüfuzlu şəxslərin havadarlığıdır. Lombard istənilən halda ofisinin qapısını bağlayıb aradan çıxıb bilər, bu isə o deməkdir ki, vətəndaşın aldığı kreditdən qat-qat yüksək dəyəri olan girov daim risk altındadır" - deyən bir çoxları bu cür düşünür.

Elə ona görə də lombardların fəaliyyətini tənzimləyəcək xüsusi qanunverici bazanın yaradılması qaçılmaz realılıqdır. Kimlərsə maraqlarına görə dövlət və vətəndaşın mənafeyi daim təhlükə altında qala bilməz. Odur ki, Azərbaycanda lombard fəaliyyətini tənzimləyəcək yeni qanunun qəbul ediləcəyi, bu sahənin lisenziyalaşdırılacağı, Mərkəzi Banka lombardlara nəzarət etməklə bağlı səlahiyyət verilməsi barədə gözlənti təqdirəlayiqdir. Bu gözlənti bəzi məmurları çox kədərləndirəcək də!

Toğrul Əliyev

5.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Düzgün aşılanaan dini dəyərlərin uşaqların mənəvi inkişafında rolu əvəzsizdir

Aqil Şirinov: "Validəylər dini tərbiyə zamanı dinimizin ümumbəşəri dəyərlərini onlara çatdırmalı, insanları məzhəbciliyə sövq edən tərbiyədən uzaq durmaq lazımdır"



Uşaqların sağlam mühitdə böyüməsi onların gələcəkdə layiqli vətəndaş kimi yetişməsinə təsir edən əsas amillərdəndir. Azərbaycan müsəlman ölkəsi olduğundan, ailələrdə uşaqların tərbiyəsində din mühüm rol oynayır. Bu əksər hallarda uşaqların mənəvi baxımdan düzgün formalaşması məqsədini güdsə də, bəzən uşaqların yanlış dini cərəyanlara qoşulması onların gələcəkdə radikal dini qruplaşmalara üzv olması ilə nəticələnir.

Bu günlərdə Bakıda bir qrup valideyn uşaqlarını qanunsuz olaraq dini ayinlərin icrasına cəlb edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, yanvarın 13-də Buzovna qəsəbəsində bir qrup şəxsin yetkinlik yaşına çatmayan övladlarını dini ayinlərin icrasına cəlb etmələri barədə ərazi polis orqanına məlumat daxil olub. Hazırda araşdırma aparılır. Bildirilib ki, azyaşlıları qanunsuz olaraq dini ayinlərin icrasına cəlb edən həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülməkdir.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov "Unikal"a açıqlamasında bildirib ki, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Onun sözlərinə görə, valideynlər öz övladlarına dini tərbiyə verə bilərlər. Amma bu zaman onların fiziki və psixi

sağlamlığı mütləq nəzərə alınmalıdır. Həmsöhbətimiz deyir ki, "Dini Etihad Azadlığı Haqqında" qanuna görə, uşaqların hər hansı dini etiqada məcbur edilməsi yolverilməzdir. A. Şirinov qeyd edib ki, dini tərbiyə zamanı valideynlər gələcək üçün şəxsiyyət hazırladıklarını unutmalıdırlar. Onun sözlərinə görə, dini tərbiyə zamanı uşaqlara ümumbəşəri dəyərlər təbliğ olunmalıdır: "Bu onların gələcəkdə radikal dini qrupların təsirinə düşməkdən qoruyur. Həmçinin dini biliklər elə verilməlidir ki, uşaqları radikallaşdırmasın".

Rektor onu da bildirib ki, milli-mənəvi dəyərlərin uşaqlara ailədən verilməsi alqışlanmalıdır. Ancaq bu zaman dəyərlər elə formada təqdim edilməlidir ki, bu dəyərlər ümumbəşəri dəyərlərə zidd olmasın.

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın tarixlər boyu yaşadılan ənənəsi bu zaman unudulmamalıdır. Onun sözlərinə görə, xalqımızın tolerantlığa əsasən dini ənənəsi, uzun illərdən bəri qorunub saxlanılan birgəyaşayış ənənəsi təbliğ olunmalıdır. Uşaqlara hələ kiçik yaşlardan Azərbaycanda müxtəlif dini məzhəblərə məxsus insanların yaşadığı barədə əsrlərdir yaşadılan ənənə barədə bilgilər verilməlidir. O qeyd edib ki, məzhəbciliyə, başqa dinlərin nümayəndələrinə qarşı tərbiyə yolverilməzdir. Valideynlər dini tərbiyə zamanı dinimizin ümumbəşəri dəyərlərini onlara çatdırmalıdırlar. İnsanları

məzhəbciliyə sövq edən tərbiyədən uzaq durmaq lazımdır.

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov isə bildirdi ki, qanunda yetkinlik yaşına çatmayanların dini ayinlərə cəlb edilməsi qadağan olunsa da, bu qanunsuzluqlara yol verilir. Onun sözlərinə görə, Azərbaycanda ayrı-ayrı məzəhlərdə, eləcə də ibadət evlərində dini təbliğat aparılır. Deputat bildirdi ki, bu prosese ciddi nəzarət yoxdur. O qeyd edib ki, həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həmçinin də hüquq mühafizə orqanları tərəfindən bu prosese nəzarət gücləndirilməlidir".

C.Məmmədovun sözlərinə görə bu, yalnız müsəlman icmalarına aid deyil. Qeyri-müsəlman icmalarında da bu cür təbliğat aparılır. Deputat məscidlərdə və

digər yerlərdə dini kursların təşkilinə nəzarət edilməli olduğunu söyləyib. O bildirdi ki, bu təlimləri istənilən insan yerinə yetirə bilməz:

"Dini kursların təşkil olunması nəzərdə tutulursa, bu razılaşdırılmalıdır. Bu qanunda Azərbaycanda müsəlman və qeyri-müsəlman icmalarında belə dini ayinlərin aparılmasına dair məlumatlar var. Ona görə də ölkəmizdə bütün məscidlərin fəaliyyətinə nəzarət gücləndirilməlidir".

Millət vəkili onu da vurğulayıb ki, bu cür kurslardan zərərli ideologiyaları yayan dini cərəyanlar istifadə edirlər. Bu isə zaman-zaman müşahidə olunan radikallığın artmasına gətirib çıxarır.

C.Məmmədov onu da bildirib ki, uşaqların bu cür dini ayinlərə valideynləri tərəfindən cəlb olunması halları var. Onun sözlərinə görə, adətən belə təbliğata uşaqların cəlb edilməsi valideynlərin iştirakı və razılığı ilə baş tutur.

Onun sözlərinə görə, valideyn hansısa dini cərəyanı qoşulur, öz övladını da bu prosese cəlb edir. Bəzən isə valideynlərin dindən bilgisi olmaması səbəbindən öz övladının dinin onun tərbiyəsində müsbət təsiri baxımından bu cür ayinlərdə iştirakına razılıq verirlər.

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinə görə, yetkinlik yaşına çatmayanların dini təbliğata cəlb olunması cinayət məsuliyyəti yaradır. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 167-ci maddəsində şəxsi hər hansı dinə (dini cərəyan) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur etmə - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu məcəllənin 167-1.1 və ya 167-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayan şəxslər barəsində törədildikdə bunu edən şəxslər yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gülaye Mecid



MEDIA İnzibati Xətalər Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı açıqlama yayıb

İnzibati Xətalər Məcəlləsinə təklif olunan dəyişikliklər jurnalist fəaliyyətini məhdudlaşdırmır, əksinə bu vaxta kimi media etikasında əksini tapmış fundamental prinsiplərin qanun müstəvisində təsbit olunmasına xidmət edir.

"Unikal" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin İnzibati Xətalər Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı açıqlamasında bildirilib. Qeyd edilib ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə üç min beş yüz manatadək cərimə tətbiq edilməsi cərimənin maksimum həddidir və jurnalistə qarşı yönəlməyib. Bu hal baş verdikdə layihəyə əsasən, yalnız vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.

"Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxiləyə, jurnalistin sorğusuna cavab verilməməsinə görə, habelə medianın informasiya qaynağının qorunması ilə bağlı dəyişikliklərdə əksini tapmış yanaşma media etikasına əsasən, jurnalist peşəkarlığının artırılmasına təsir göstərən, eyni zamanda bu istiqamətdə dövlətin məsuliyyətini artırmağa yönəlmiş müddədir.

Bununla yanaşı, göstərilən pozuntuya yol vermiş şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 163-cü maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxslər tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi heç də iddia olunduğu kimi jurnalist fəaliyyətinin əhəmiyyəti azaldılmır, əksinə heç bir peşə fəaliyyəti üçün təmin olunmayan hüquqi mexanizm jurnalistlərinin maneəsiz fəaliyyəti üçün təmin edilir, bu istiqamətdə qanunpozuntusuna yol verən şəxslərə münasibətdə nəinki inzibati, həmçinin cinayət məsuliyyəti nəzərdə tutulur" - açıqlamada qeyd edilib.

Yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalər Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub.



Bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq

Yanvarın 21-də, saat 10:00-dan Bakının Nəsimi rayonunda - Azadlıq prospektinin Füzuli küçəsindən Dilərə Əliyeva küçəsinə qədər və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinə qədər olan hissələrində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, bu hissələrdə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.

Nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən prospekt və küçənin kiçik bir hissəsinin saxlanılması və təmirində yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün tikilməsi işlərinə başlanılacaq. Tikinti müddətində küçələrdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Məktəbdə qanunsuzluqlar aşkarlandı - Cinayət işi başlandı

Cəlilabad rayon Zərbielli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

"Unikal" xəbər verir ki, bu barədə Cəlilabad rayon prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərslər saatlarına görə əmək haqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənim-səmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənim-səmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

İmişlidə 2022-ci ildə məhsulların toplanış statistikasını

İmişli rayonunda 2022-ci ildə 17790,0 hektar yığılmış sahədən dənli və dənli paxlalarının cəmi daxil olmaqla, 71208,4 ton (təkrar əkindən məhsul daxil olmaqla) dənli məhsulu toplanmış, hektarın orta məhsuldarlığı 39,6 sentner olmuşdur. İstehsal olunan dənli bitkilərin tərkibində buğda əsas yer tutur.

2022-ci ildə istehsal olunmuş dənli bitkilərin 37192,7 tonu (52,2%) buğda, 32286,8 tonunu (45,3%) arpa, 1027,4 tonunu (1,5%) qarğıdalı və 701,5 tonunu (1,0%) darı təşkil etmişdir.

2022-ci ilin əkin sahələrinin 40,1 faizini dənli bitkilər və paxlalar, 15,8 faizini texniki bitkilər, 1,3 faizini kartof, tərəvəz və bostan bitkiləri və 42,8 faizini isə yem bitkiləri təşkil etmişdir.

2022-ci ildə 8354,0 hektar sahədə arpa ekilmiş, bu isə əvvəlki ilə müqayisədə 1034,2 hektar və ya 14,1 faiz çox olmuşdur. Həmin əkin sahələrindən 32286,8 ton məhsul toplanmışdır ki, bu da 2021-ci ilə müqayisədə 3899,6 ton və ya 13,7 faiz çoxdur.

**İmişli rayon statistika idarəsinin rəisi
Novruz Hüseynov**

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 1990-cı il 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.

"Unikal" xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuş, eyni zamanda, xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq və şərəfli səhifələrindən olan 20 Yanvar hadisələrindən 33 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi.

Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı təcavüzkar siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstəklənməsinə, onların ölkəmizə qarşı ermənipərəst və qə-

birdə 1990-cı il 21 yanvar tarixində təzyiqlərə və çətinliklərə baxmayaraq, 20 yanvar tarixində baş vermiş insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, mətbuat konfransı keçirmiş, SSRİ rəhbərliyi tərəfindən törədilən bu cinayətlə bağlı sərt bəyanat vermişdir.

Ulu Öndər Heydər Əliyev 1990-cı ilin noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında 20 Yanvar faciəsinin Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirmiş, onun Azərbaycan rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş, bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmış və 20 Yanvar - Ümumxalq

renliyi, müstəqilliyi əleyhinə yönəlmiş silahlı təcavüz aktı olmaqla yanaşı, eyni zamanda, insanlıq əleyhinə cinayətdir.

Azərbaycana qarşı hərbi təcavüz nəticəsində baş vermiş qanlı 20 Yanvar hadisələrinin, bəşəriyyət və insanlıq əleyhinə yönəlmiş cinayət kimi, beynəlxalq hüquq çərçivəsində qiymətləndiriləcəyinə, bu cinayəti törədənlərin qanun qarşısında cavab verəcəyinə və cinayətkarların cəzasız qalmayacağına inanırıq.

Beynəlxalq təşkilatları və dünya ictimaiyyətini beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarına zidd olaraq insan hüquqlarının kobudcasına pozulması ilə nəticələnmiş 20 Yanvar faciəsinə tezliklə hüquqi qiymət verməyə çağırırıq.

Bəyanat BMT-nin Baş Katibinə,

Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb



rəzli siyasətinə etiraz edən dinc, mülki azərbaycanlıların səsini boğmaq, həmçinin müstəqillik arzularını gerçəkləşdirmələrinin qarşısını almaq məqsədilə bu qanlı hadisə törədilmişdir. Sovet imperiyası tərəfindən döngənsiz insanlara qarşı vəhşi terror aktı törədilməsinə baxmayaraq Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmamışdır.

Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Azərbaycanın bir neçə rayonunda keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən insanlıq əleyhinə törədilən bu cinayət nəticəsində 150 nəfər dinc mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və ahi şəxslər amansızcasına öldürülmüş, 744 insan yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, onlardan 112 nəfər SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilmişdir.

Qan yaddaşımız olan 20 Yanvar hadisələri yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına şərəfli qəhrəmanlıq tarixi kimi həkk olundu.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ailə üzvləri ilə

Hüzn Günü elan edilmişdir.

20 Yanvar hadisələri zamanı dinc əhaliyə qanlı divan tutulması, yüzlərlə insanın öldürülərək yaşamaq haqqının əlindən alınması və ya yaralanması, qurbanlar arasında qadınlar, ahıllar və uşaqların olması, digər şəxslərin informasiya blokadası şəraitində saxlanılmaqla baş verən hadisələr haqqında düzgün məlumat almaq imkanlarından məhrum edilməsi faktları beynəlxalq hüququn ən mühüm prinsiplərindən birinin - insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinin kobud və kütləvi pozuntusu idi.

Baş vermiş faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.

20 Yanvar hadisələri zamanı törədilən əməllər insan hüquqlarını kobud və kütləvi şəkildə pozan, beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarına açıq-aşkar hörmətsizliklə yanaşılan və Azərbaycanın suve-

BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycan diaspor təşkilatlarına göndərilmişdir".

**Səbinə Əliyeva
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)
19 yanvar 2023-cü il**

Dövlət qulluqçularının reyestri aparılacaq

Azərbaycanda dövlət qulluqçularının reyestri aparılacaq.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliklə qanuna yeni - Dövlət qulluqçularının reyestri maddəsi əlavə olunur. Yeni maddəyə əsasən, dövlət qulluqçularının reyestri dövlət qulluqçulan (o cümlədən stajçı kimi və sınaq



müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır.

Dövlət qulluqçulan reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Qanun 15-3.3-cü maddəsində nəzərdə tutulan qaydanın tələblərinin pozulması qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olacaq.



Borc müqaviləsi ilə bağlı normalar təkmilləşdirilir

Azərbaycanda borc verilməsinə dair əqd onun məzmununu dəyişməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldığıda yazılı formaya riayət edilmiş hesab ediləcək və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldən istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş sayılacaq.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə edilən dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

Qanun layihəsi mülki hüququn institutu olaraq borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, xüsusilə bu sahədə borcalanların (istehlak kreditinə münasibətdə isə istehlakçıların) hüquqlarının qorunmasının təmin edilməsi, habelə məcəllənin əqdlərlə (müqavilələrlə) və öhdəliklərlə bağlı bəzi normalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Daha 4 istiqamət üzrə onlayn bilet almaq mümkün oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində "biletim.az" portalına daha 4 istiqamət əlavə edilib.

"Unikal" xəbər verir ki, artıq sənişinlər paytaxt Bakıdan Balakən, Gədəbəy, Oğuz və Horadizə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala biləcəklər.

Sistemdə ilkin mərhələdə Bakıdan Gəncə, Qazax, Bərdə, Mingə-

çevir, Göyçay, Şəki, Zaqatala, Qax, Quba, Qusar, Xudat, Astara və Lənkəran olmaqla 13 marşrut üzrə avtobuslara bilet əldə etmək mümkün idi. Portalda daxil edilən istiqamətlərin sayı hazırda 17-yə çatıb.

Onlayn bilet sistemi sənişindəşimə sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövrünün artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sənişinlər "biletim.az" saytına daxil olmalı və



qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün "Biletim" mobil tətbiqini "App Store" və "Google Play"dan yükləmək mümkündür.

Şəhid Zaur qəhrəmanlığı ilə tarix yazdı

İkinci Qarabağ Müharibəsində Vətən, torpaq uğrunda şəhid olub adını tarixə yazan minlərlə igidlərdən biri də Zaur Nizami oğlu İsmayılzadədir. Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub bu Vətən sevdalısı həyatı dərk edən gündən ana yurdu Azərbaycanın hər qarışına ürəkdən bağlıdır.

Odur ki, Vətənin harayına birincilər cərgəsində gədir, onun 30 il əsir düşən torpaqlarının azadlığı naminə ömrünün ən gözəl zamanında, 25 yaşında əbədiyyətə qovuşur. Vətən, xalq adı dastana düşən qəhrəman oğlunu bağrına basmaqla bərabər layiq görüldüyü "Vətən uğrunda", "Cəsur döyüşçü", "Müharibə iştirakçısı", Füzulinin, Şuşanın azadlığına görə medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni gələn nəsillərə yadigar qalır. Onun əziz xatirəsinə ucaldılan bulaq isə lənkəranlılar üçün müqəddəs and yerinə dönüb.

Şəhid adı özündə torpağına, millətinə ilahi bir sevgi yaşadan, həmişə ehtiramla xatırlanan Zaur İsmayılzadə 2013-cü ildə müddətli hərbi xidmət keçməkdən ötrü səfərbər olunur. Sərhəd Qoşunlarının Zaqatala və Balakəndəki hərbi hissələrində əsgəri qulluq keçir. Nümunəvi Vətən keşikçisi kimi tanınır, komandirlərin bütün tapşırıqlarını məsuliyyətlə yerinə yetirir.

Əsgəri xidmətini bitirdikdən sonra düşməndən qisas almaq məqsədilə orduda qalmaq istəyir. 2014-cü ilin yanvarında Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində təşkil edilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) hazırlığı kursunda oxuyur. Bu sahədə mükəmməl bilik alır və oranı bitirib hərbi hissədə xidmətə başlayır. Qatıldığı təlimlərdə xüsusi peşəkarlıq göstərməklə zabitlərin, əsgərlərin sevimlisi olur.

Şanlı tariximizə yazılan 2016-cı ilin aprel ayındakı



məlum 4 günlük müharibəyə Zaur da qatılır. Və torpaq uğrunda gedən ölüm-dirim mübarizədə göstərdiyi şücaətlə ad qoyur. Belə ki, düşməne qan uydurur, Lələ-təpə yüksəkliyinə qələbə bayrağımızı sancan qəhrəmanlardan biri olur. Zaur Vətən müharibəsinin 44 günlük savaşı başlayan andan-27 sentyabrda əlinə silah alıb odun-alovun içinə atılır. Müharibə meydanında erməni diğalarını məhv edib Vətən torpaqlarını azad görmək eşqi ilə döyüşür. Füzuli, Xocavənd uğrunda gedən haqq savaşımızda girdiyi döyüşlərdə ön sıralarında olur, yağı düşməni qanda boğmaqla ona böyük itkilər verir. Oktyabr ayının 7-də isə namərd düşməni gülləsi ondan da yan keçmir...

Bəli, şəhidlik ən müqəddəs bir yoldur. Zaur İsmayılzadə də qısa ömrünü belə yaşadı. İllər keçəcək həmişə onun adı Vətənlə qoşa çəkiləcək.

Zəfər Orucoğlu, AJB üzvü

ASC sədri Abşeron rayonunda vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açığı Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov yanvarın 16-da Abşeron Suvarma Sistemləri İdarəsinin inzibati binasında Abşeron, Zəngilan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə sədr Zaur Mikayılov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsinə ehtiramla anıb.

Daha sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sədr Zaur Mikayılov vətəndaşlarla görüş zamanı dövlət başçısının meliorasiyanın inkişafı ilə bağlı imzaladığı sərəncamların və verdiyi tapşırıqların aqrar sahənin inkişafına, xüsusən fermerlərin rifah halının yaxşılaşdırılmasına təkən verəcəyini vurğulayıb.

Ermənistanda müdafiə nazirinin istefası tələb olunur

Ermənistanda hərbi hissədə baş verən yanğın nəticəsində 15 hərbiçinin ölməsindən sonra ölkənin müdafiə naziri Suren Papikyanın da istefası tələb olunub.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat dərc edib.

Məlumatla görə, hərbiçilərin ölümündən sonra silahlı qüvvələrin bir sıra zabitləri, o cümlədən 2-ci ordu korpusunun komandiri xidmətdən uzaqlaşdırılırsa da, xalq müdafiə nazirini də istefaya çağırıb.

"Müdafiə Nazirliyi əsgərlər üçün normal kazarma şəraiti yaratsaydı və onlar kənd binasında deyil, normal kazarma şəraitində xidmət etsəydilər, faciə baş verməzdi", - məlumatda deyilir.

Bundan sonra sosial şəbəkələrdə Papikyanın fotosu "İstefasını tələb edirəm" yazısı ilə kütləvi şəkildə paylaşılır.

İstefa tələbi ilə Müdafiə Nazirliyinin qarşısında aksiya keçirilməsi də planlaşdırılır.



İran Avropa Parlamentini qeyri-peşəkarlıqda ittiham etdi

İran İslam Respublikasının xarici işlər naziri Hüseyin Əmir Abdullahian və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozep Borrell arasında telefon danışığı olub.

"Unikal" İRNA agentliyinə istinadən xəbər verir ki, tərəflər Avropa Parlamentinin İrana qarşı qətnəmə layihəsini qəbul etməsindən sonra fikir mübadiləsi aparıb.

Abdullahian Avropa Parlamentinin gərgin və emosional yaşamasını sət şəkildə tənqid edərək, bunu düşünülmüş və yanlış davranış hesab edib: "Təəssüf ki, bu gün biz Avropa Parlamentinin emosional, sət və qeyri-peşəkar, rasionallığa və sivililiyə zidd olan qətnəmə layihəsinin qəbul edilməsinin şahidi olduq".

Onun sözlərinə görə, diplomatiya aləmində qarşılıqlı təhlükəsizliyə hörmət edilməli, təhdid və qeyri-dost hərəkətlərin dilindən getmək əvəzinə, qarşılıqlı etimadın artırılması gündəmdə olmalıdır.

A.Elçinoğlu

Baş nazir hökumət dəyişikliyindən əvvəl istefa verdi



Tayvanın baş naziri Su Zhenqanq kabinet nazirləri ilə birlikdə geniş şəkildə gözlənilən hökumət dəyişikliyindən əvvəl istefa verdi.

"Unikal" xəbər verir ki, bu barədə siyasətçi "Facebook"da məlumat verib. Bununla belə, Baş nazir bəzi təşəbbüslərin yaxşı həyata keçirilmədiyini etiraf edib: "Mən

yeni hökumət komandasının daha yaxşı işləməsinə istəyirəm". Bundan sonra Tayvanda yeni hökumət komandası formalaşacaq.

Ağarza

Türkiyədə atışma - 3 nəfər güllələndi

Türkiyənin Mardin şəhərində avtomobilə silahlı hücum olunub.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Türkiyə KİV-lərinin məlumatına görə, Yeniköy məhəlləsində naməlum şəxs və ya şəxslər xarici dövlət nişanlı avtomobilə atəş açıb.

Yaralılar Nusaybin Dövlət Xəstəxanasına çatdırılıb. Hücum edənlərin tutulması üçün tədbirlər görülür.

Paşinyanın qardaşı oğlu müharibəni fürsətə çevirdi - Ukraynada biznes qurdu

Ermənistanın Baş naziri Nikol Paşinyanın qardaşı oğlu Sipan Paşinyan 2019-2021-ci illərdə "Mənim addımım" fraksiyasından Milli Məclisin deputatı olub, ötən il Ukraynada şirkət yaradıb.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilir ki, 2022-ci ildə sentyabrın 13-də Narek Qazaryan və Sipan Paşinyanın "CherWood" MMC Çerkassı şəhərində dövlət qeydiyyatına alınıb. Sahiblər şirkətin 50-50 səhmlərini bölüşüblər. Şirkətin nizamnamə kapitalı 25 min Ukrayna qrivnasıdır.

"CherWood" adı təsadüfən seçilməyib. O, "Cherkasi" və ingiliscə "wood" sözlərindən ibarətdir, buradan şirkətin fəaliyyətinin ağac emalı ilə bağlı olduğu bellidir. Ukrayna KİV-



lərinin məlumatına görə, Paşinyan və Qazaryanın şirkətinin əsas fəaliyyəti təbii ağacın mişarlanması və cilalanması digər fəaliyyət növləri faner və pannelərin istehsalı, tikinti taxta konstruksiyalarının istehsalı və dülğərlikdir.

Bundan əlavə, Ukrayna reyestrində Sipan Paşinyanın vətəndaşlığı və qeydiyyatı ölkəsi Ukrayna kimi göstərilib. Onun və Qazaryan qardaşları-

nın adlarının qarşısında ünvan kimi Çerkassı şəhərinin Dnepr Qəhrəmanları küçəsindəki yaşayış binalarından biri göstərilir.

34 yaşlı Narek Qazaryan isə Çerkassı Şəhər Şurasının deputatıdır. Ermənistanda dünyaya gələn Qazaryan uzun illərdir Ukraynada ailə biznesi ilə məşğul olur.

Ermənistan mətbuatı Paşinyanın qardaşı oğlu Sipan Paşinyanın aylardır davam edən Rusiya-Ukrayna müharibəsindən fürsət kimi istifadə etməsindən yazıb. Bildirilir ki, müharibəni fürsətə çevirən Sipan qurduğu biznesdən külli miqdarda gəlir əldə edir. Belə ki, Ukraynada dağıdılan evlərin bərpası işləri aparılır. Bərpa işlərində tikinti materiallarından istifadə olunur.

Gülayə Mecid

Yəhudi Konqresi Lavrovun üzr istəməsin tələb edir

Avropa Yəhudi Konqresi Rusiya xarici işlər naziri Sergey Lavrovdan ABŞ hakimiyyətinin Rusiya və Hitlerlərə qarşı siyasətini müqayisə etdiyi üçün üzr istəməsinə tələb edib.

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə konqresin saytı məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Lavrov dediyi sözlərə görə üzr

istəməlidir. Həmçinin, Konqres Lavrovun ABŞ siyasəti ilə Holokost zamanı altı milyon yəhudinin qətlini müqayisə etməsindən şoka düşüb.

Bundan əvvəl Lavrov ABŞ-ın Rusiyaya qarşı koalisiya yaratmaq üzrə hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin siyasəti ilə müqayisə edib.

Lavrov qeyd edib ki, Qərb



siyasətçiləri indi "açıq şəkildə deyirlər ki, Rusiya strateji məğlubiyyətə uğramalıdır".

Şarl Mişel Kiyevə yola düşdü

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevə yola düşüb.

"Unikal" xəbər verir ki, o, bu barədə "Twitter"də məlumat paylaşılıb. "Kiyevə gedirəm. Uk-



raynalılar öz torpaqları, övladlarının gələcəyi üçün mübarizə aparırlar. Lakin onlar həm də bizim ümumi Avropa dəyərlərimiz olan sülh və firavanlıq uğrunda da mübarizə aparırlar", - deyərək qeyd edib.

"Putinin mövcudluğu Kiyev üçün böyük problemdir" - Kreml

"Rusiya və Putinin mövcudluğu Kiyev üçün böyük problemdir".


"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin sözlərinə münasibətində deyib.

Kremlin sözcüsü bildirib ki, "Rusiya və Putinin mövcud olduğunu və olacağını nə qədər tez başa düşsə, Ukrayna kimi bir ölkə üçün bir o qədər yaxşıdır".

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Rusiya tərəfinin tələblərini nəzərə almağa nə qədər tez hazır olsa, hər şey bir o qədər tez bitəcək.

Qeyd edək ki, Zelenski Davosda Ukraynanın Rusiya ilə sülh danışıqlarından niyə imtina etməsi ilə bağlı bu sözləri deyib: "Mən Putinin sağ olduğuna əmin deyiləm".

Ağarza Elçinoğlu



Azərbaycan futbol millisinin sabiq kapitanı, hazırda isə U-19-un baş məşqçisi vəzifəsində çalışan Ağatahir Əzimov federasiyanın rəsmi saytına müsahibə verib.

- Futbolçu karyeranı vərəqləyəndə ən çox hansı oyunu xatırlayırsan?

- Bir yox, bir neçə oyun olub ki, xatırlamamaq mümkün deyil. 1998-ci ildə Belçikanı sona 12 saniyə qalmış 4:3 hesabı ilə udurduq. Hakim ələhimizə o qədər qərarlar verdi ki, Təsvür edin, bir hissədə qapımıza 8 dəfə 12 metrlik (həmin vaxt 10 yox, 12 metrə vurulurdu), 2 dəfə 6 metrlik cərimə zərbə təyin etmişdi. Özümüz də oyuna baş məşqçisi getmişdik və 4 qoldan 3-nü mən vurmuşdum. Sona 12 saniyə qalmış onlar hesabı bərabərləşdirdilər və nəticədə biz vəsiqə qazana bilmədik. Həmin vaxt seçmə mərhələnin qalibi həm dünya, həm də Avropa çempionatının final mərhələsinə yüksəlirdi. Heyif ki, Qvatemalada təşkil olunan mundialda iştirakı son 12 saniyədə qaçırdıq. Ümumiyyətlə, həmin vaxt ancaq qrup qalibləri final mərhələsinə vəsiqə qaza-

aq"da oynayanda Mahir və Nürəddin Eyniyevlərlə, millidə Allahverdi Babayev, Natiq Məmmədkarimovla oynamaq çox rahat idi. Bizim dövrdə futbol elə də inkişaf etməmişdi, bu qədər standart vəziyyətlər yox idi. Özümüz oyun gedə-gedə bir-birimizə deyirdik ki, sən ora qaç, ötürməni bura ver və qol vururduq. Yəni futbol indi taktiki və "ev tapşırıqları" baxımından çox inkişaf edib. Oyunumuz alınmayan futbolçular da var idi. Rəşadət Allahverdiyev var idi, yaxşı futbolçu idi, sadəcə bir-birimizi başa düşə bilmirdik. Ona görə də onunla mən fərqli "dörlük"de çıxış edirdik.

Deyirdilər məşqə gələn uşaqlardan pul yığ

- Bildiyim qədər ilə güləşçi olmusan. Güləşçi Ağatahir Əzimov sonra fikrini niyə dəyişdi və futbolçu oldu?

- 13 il güləşlə məşğul olmuşam. Futzala 20 yaşında gəlmişəm. Bir dəfə 44 sayılı məktəbin heyətində məhəllə-

- Güləşlə məşğul olduğum illər SSRİ dövrünə düşürdü. SSRİ birinciliyinə düşmək üçün də o qədər mərhələ adlamalı idin ki, Əgər Azərbaycan adından yarışmaq imkanımız olsaydı, uğur qazanmaq qaçılmazdı. Yəni indi Azərbaycan çempionu olmaqla millinin heyətinə düşür, dünya, Avropa çempionatına yollanmaq imkanı qazanırsan. Bizim vaxtımızda situasiya, şərait bu cür olsaydı, Azərbaycan adına daha çox faydam dəyərdi. Pis güləşmədim. Sadəcə, futzala gəldim, burada həm oyunum alındı, həm də normal pul qazandım. Ona görə də qaldım futzalda, daha güləş haqda düşünmədim.

Siyahıda ilk pilləni o tuturdu

- Sən oynayan vaxt yerli və özünü yaxşı tərəfdən göstərən futbolçular çox idi. Belə seçilmək, milli komandaya qədər yüksəlmək və kapitan seçilmək çətin olmadı?

- Biz yeni-yeni başlayan vaxt həqi-

"Deyirdilər ki, məşqə gəl, uşaqlardan pul yığ" - Ağatahir Əzimov



nırdı. Bu hüququ da adətən qrup oyunlarına ev sahibliyi edənlər əldə edirdi. Biz əksər hallarda qrupda ikinci yeri tuturduq. Həm də reyting cədvəlində aşağı pillələrdə qərarlaşdıqımıza görə, mübarizəyə ilkin mərhələdən start verirdik. Tədricən xallar yığa-yığa dördüncü səbətdən ikinci səbətə yüksəldik. 2010-cu ildən başlayaraq isə seçmə mərhələni ikinci pillədə başa vuran komandalara da AÇ-nin həlledici mərhələsinə yüksəldilər.

UEFA kubokunda isə ilk dəfə "Turan AİR"lə təmsil olunmuşuq. Həmin vaxt Ermənistan çempionu "Araks"la bir qrupda yer almışdıq. İlk dəfə idi ki, komanda idman növündə onlarla qarşılaşırıq. 5:3 hesablı qələbə qazandıqımız görüşdə 2 qol vurdum. Bir də milli komanda ilə DÇ-2008-in seçmə oyununda erməniləri 9:1 hesabı ilə darımağın etdiyimiz qarşılaşmanı qeyd edərdim.

- Kimlərlə meydana daha yaxşı anlaşırdın və ya əksinə, kimlərlə sözlən, oyunun uyğun gəlmirdi?

- 1994-cü ildən futbol oynamağa başladım. 1995-ci ildə "Neftçi"də olanda baş məşqçimiz Fazil Qarayev idi. Rüşadət Məmmədov, İbrahim Həsənov, Vahid Həmişov və mən bir "dörlük"de yer alırdıq. 1998-ci ildə "Azneftyanac-

məhəlləyə futbol oynayırdıq. Rəhmətlik Oqtay Heybətov məni və qardaşımı futbol məşqlərinə dəvət etdi, yoxladı, dedi, futbola keçin, sizə maaş verəcək. Həmin vaxt güləş müəllimi işləyirdim. Təsvür edin, 54 tələbəm var idi, ayda 2 dollar maaş yazırdılar, heç onu da almırdım. Çünki o pulla dolanmaq mümkün deyildi. Deyirdilər ki, məşqə gələn uşaqlardan pul yığ, denən, qurum özü-özünü maliyyələşdirir. Mən də yığmırdım, havayı işləyirdim. Oqtay müəllimin təklifini də qardaşıma görə dəyərləndirdim. Onun təkidini ilə getdik futbola və o vaxtda oldum futbolçu.

- Güləşlə məşğul olmağın futzalda nə kimi müsbət və mənfi təsirini gördün?

- Fiziki baxımdan bütün oyunçulardan ikibaş üstün idim. Düzdür, futzala başlanğıcda təcrübələrdən zəif oynayırdım. Amma gücüm çox idi. Təsvür edin, "stolb" oynayan zaman rəqibin iki futbolçusu məni yerimdən təpədə bilmirdi. Zərbəm o qədər güclü idi ki, hər oyunda bir neçə qol vururdum, amma təcrübələrdən də dediklərinə qulaq asır, tətbiq edəndə də gördüm ki, nəticə yaxşıdır. Belə-belə artırdım.

- Heç olubmu ki, deyəsiniz ki, kaş güləşdə qalaydım, orada daha yaxşı nəticə verə bilirdim?

qəten də yerli oyunçular arasında güclülər çox idi. Seçim üçün baş məşqçi 30-a yaxın futbolçu dəvət edirdi. Onlardan 4-5 nəfəri var idi ki, bilirdin ki, bunlar dəqiq heyətdə yer alacaqlar. Qalan 6-7 yer üçün rəqabət aparırıdık. Həmin vaxt milliyyə cəmi 12 nəfərlik yer verirdilər. Yer az olduğuna görə, güclü oyunçuların bir neçəsi kənarda qalırdı. Kapitanlığa gəldikdə, İbrahim Həsənov, Mahir Eyniyev kimi oyunçular məndən əvvəl sarğını daşıyıb. Onlardan sonra kapitan mən oldum.

- Eşitdiyimə görə kapitanı komanda üzvləri səsvermə yolu ilə seçirdilər. Buna görə də bir neçə qruplaşma yaranmışdı...

- Doğrudur, kapitanı heyət üzvləri seçirdi. Bir-iki nəfər var idi, öz təbliğatını aparırdı, ona səs verməklərini xahiş edirdi. Çalışmışam, hər şey ədalətli olsun. Heç vaxt kimsə deməmişəm ki, məni kapitan seç. Bir dəfə kapitanlıqla bağlı o qədər söz-söhbət oldu ki, axırda uşaqlar sözləşdi ki, gəlin zarafata heyətimizdə olan ən gənc futbolçunun adını yazaq. Fazil Qarayev kağızları oxuduca gördü ki, hamı 18-19 yaşlı Calal Məmmədova səs verib.

- Qüvvətli zərbələrinizdən danışdınız. Sizi dayandıran müdafiəçi, zərbənizi dəf edən qapıçı olmayıb?

- Futzala yeni gələndə oyunları yüngül toplaqla (№4) oynayırdıq. Güclü oyun oynamırdım, amma zərbələrim çox qüvvətli idi, top havada olanda trayektoriyasını dəyişirdi deyərək, reaksiya göstərmək qapıçılar üçün çətin olurdu. 1995-ci ildən toplaqları dəyişdirdilər, indiki ağır toplaqla oynadıq. Güclü qapılarımız var idi, amma mənə görə bu siyahıda ilk pilləni uzun müddət millinin də qapısını qorumuş Rauf Hüseynov tuturdu. Müdafiəçilərdən Nürəddin Eyniyevi, İlqar Aslanovu, Nəsimi Nuriyevi keçməkdə çətinlik çəkirdim. Zərbələrim güclü olduğuna görə, çox vaxt onları keçməyə ehtiyac olmurdu, uzaqdan zərbə endirirdim. Ona görə də iştirak etdiyim turnirlərin əksəriyyətində adətən bombardir olurdu.



Azərbaycan çempionatı dünya reytingində 19 pillə irəlilədi

Dünyanın ən yaxşı yerli çempionatlarının illik reyting cədvəli açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) hazırladığı siyahıda 80 liqa yer alıb. Onların arasında Azərbaycan çempionatı - Misli Premyer Liqası da var. Aktivində 349,25 xal olan liqamız cəvəldə 41-ci pillədə qərarlaşıb. Azərbaycan çempionatı ötən reytinglə müqayisədə 19 pillə irəliləyib.

Sıralamaya Braziliya A seriyası liderlik edir (1181 xal). Avropanın "TOP-5" çempionatlarından İngiltərə Premyer Liqası 2-ci (1086 xal), İspaniya La Liqası 3-cü (967,5 xal), Almaniya Bundesliqası 4-cü (921,5 xal), İtaliya A seriyası 5-ci, (866 xal) Fransa Liqa 1-i 6-cıdır (855 xal).

Türkiyə Superliqası isə bu siyahıda 582,5 xal-la 15-ci yeri tutur.

"Qarabağ" kimi komandanı məğlub etmək..."

Polşa "Poqon"unun qapıçısı Dante Stipiça Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində "Qarabağ"a 4:2 hesabı ilə qalib gəldikləri yoxlama oyunu barədə danışdı.



Qol.az yerli mətbuata istinadən xəbər verir ki, xorvatiyalı qolkipər Ağdam təmsilçisinə qalib gəldiklərinə görə xoşbəxt olduğunu deyib: "Təlim-məşq toplanışını qələbə ilə başa vurduğumuz üçün xoşbəxtik. Bu oyunun bir parçası ola bildim. "Qarabağ" kimi güclü rəqibi məğlub etməyimiz ümidvericidir. Öz ölkəsinin çempionu olan komandanı məğlub etdik. Düzdür, bu, yoxlama oyunudur. Çempionatda rəqabət fərqli olacaq".

De Byazi Ayaz Quliyevin millidə oynamaq istəməsi haqda

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi "CBC Sport"a açıqlama verib.

O, Rusiya "Ximki"sində çıxış edən Ayaz Quliyevin yığmamıza çağırılması ehtimalını dəyərləndirib. Ayaz Quliyev bir müddət əvvəl Azərbaycan millisində çıxış etmək istədiyini vurğulayıb. De Byazi isə məsələ ilə bağlı deyib:

"Bəli. Onun dediklərini eşitmişəm. Ayazın bu sözləri məni sevindirir. Amma milliyyə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün Ayaz Quliyevin özü ilə danışımalıyam. Elə futbolçular lazımdır ki, bizə hörmət etsinlər, yığmaya rəğbət göstərsinlər. Millinin formasını geyinənlər bu ada yaraşan futbolçular olmalıdır".

Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın aşağı yaş qruplarından ibarət yığmalarında çıxış edib.